

MÖNSÜM ALIŞOV

İNFORMATİKA  
VƏ HESABLAMA  
TEXNİKASININ  
ƏSASLARI FƏNNİNİN  
TƏDRİSİNƏ DAİR

BAKİ - 1998

## Təhsil sisteminin təkmilləşdirilməsi. Kompyuter tə"limi

Təhsilin gələcəyi barədə müxtəlif fikirlər var. Bu müxtəlifliklərdə ümumi bir cəhət, orada kompyuterin görkəmli yer tutacağıdır. Məktəbin kompyuterləşdirilməsi təhsil sistemində çox ciddi dəyişikliklərə səbəb ola biləcəkdir. Bütünlükdə təhsilin və ayrılıqda məktəbin idarə edilməsindən başlamış, dərsdənkənar vaxtlarda şagirdlərlə müxtəlif işlərin təşkilinə qədər hər yerdə kompyuterlər mühüm rol oynayacaqdır.

Kompyuterin tədris prosesində əsas funksiyalarına gəldikdə isə ondan öyrənmə obyekti və tə"lim vasitəsi kimi istifadə oluna bilər. Bunlardan birincisi, müxtəlif məsələlərin həllində kompyuterdən istifadə üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmək, kompyuter savadına malik olmaqdır. İkincisi isə kompyuterin güclü tə"lim vasitəsi olmaqla tə"limin keyfiyyətini kifayət qədər yüksəltmək imkanına malik olmasıdır. Bunların ikisi birlikdə tə"limin kompyuterləşdirilməsinin əsasını təşkil edir. Tə"limin kompyuterləşdirilməsi prosesinin qarşısını heç cür almaq olmaz. Görkəmli ixtisasçılar da bu fikirdəirlər. Bəs bu nəyə əsasən belədir?

Əvvəla, müasir cəmiyyətin həyatında kompyuterin rolu durmadan artır. İndi istehsalat, elm, texnika, mədəniyyət, kənd təsərrüfatı, məişət, əyləncə və s. elə sahə tapmaq mümkün deyildir ki, orada kompyuterlərin tətbiqi müsbət nəticə verməmiş olsun.

İkincisi, planetimizin bütün regionlarında kompyuterlərin tətbiqi geniş vüs"ət almışdır. Kompyuterin imkanları o qədər sür"ətlə artır ki, onların yaxın gələcəyi

haqqında ixtisasçıların fikirləri mö"cüzələrə gətirib çıxarır.

Müasir kompüterləri mikroprosessor texnikası adlandıırlar, bu, onların yaradılması və işlədilməsinin mikroprosessorlarla bağlı yeni mərhələsidir.

Mikroprosessor - kompüterin universal həllədici qurğusu - beynidir. O, ölçüsü dırnaq boyda olan silisium kristahndə yerləşdirilə bilir və qeyd edək ki, bu ölçü getdikcə daha da kiçildilir. Mikroprosessor, elementləri tranzistorlar olan integrallı sxemindən ibarətdir. İlk transiztorlar 1947-ci ildə yaradılmışdır; onlar 60-ci illərin əvvəlində elektron lampalarını əvəz etməyə başlamış, kompüterlərin e"tibarlılığını və qənaətcilikini yüksəltməklə ölçülərinin xeyli kiçilmesinə səbəb olmuşdur. Nəhayət, 80-ci illərin əvvəllərində bir neçə kvadrat santimetr ölçüsü olan və özündə yarım milyon tranzistor saxlayan integrallı sxemlər yaradılmışdır. Bu, mikrokompüterin indiki şəklinin yaradmasına imkan vermişdir.

Son illərdə elektronikanın miniatürləşdirilməsindəki tərəqqi insanı valeh edir. Qiরıntı boyda integrallı mikrosxemləri meydana gəlməşdir. Onlar çiplər (ingiliscə shir - yonqar, nazik tikə mə"nasına gəlir) adlanır, çünki silisium "cipindən" istifadə olunur. Kompüter elementlərinin ölçüsünün tükün yoğunluğu ilə müqayisə edilməsi mikroelektronikanın dünənidir. Bu gün ölçü mikronun dördə birinə bərabər ölçüdə olan, yəni tükün qalınlığından 250 dəfə kiçik olan tranzistorlar mövcuddur. Yaxın vaxtlarda ölçüsü 1,5 kv sm olan, özündə milyondan artıq tranzistor saxlayan çiplərin geniş istehsalına başlanacaqdır (müqayisə üçün qeyd edək ki, böyük bir otağa yerləşən ilk kompüterin 18 min elektron lampası olmuşdur). Bu çiplərin yeni nəslidir (onları superçiplər adlandırırlar), onlar supermikroelektronikanın - ölçüsü mikrondan kiçik olan in-

teqral sxemlərin yaradılmasına səbəb olacaqdır. Onlar bir saniyədə on və yüz minlərlə məntiqi nəticə və miylyon hesab əməli aparmağa qadirdirlər. Bu sxemlər küləli miqdarda mə"lumatlar saxlamaq imkanına malikdir. Belə fərz edilir ki, bir neçə ildən sonra bir çip bugünkü stasionar kompüterlərin bütün işini görə biləcəkdir.

Supermikroelektronikanın istehsalata, texnikaya, elmə, mədəniyyətə, təhsil və məişətə tə"sirini qabaqcadaş söyləmək çətindir. Lakin bu tə"sirin çox böyük gələcəyi olacağı aydınlaşdır: o, həmin sahələrin hamisini məqilabiləsdirməyə imkan verəcəkdir.

Kompüter texnikasının inkişafı, heç şübhəsiz, sənaye istehsalının principcə yeni texnologiyasının meydana gəlməsinə, istehsal proseslərinin fasiləsiz idarə olunmasını tə"min edən robot texnikası sistemlərinin daha geniş surətdə tətbiqinə səbəb olacaqdır. Robotların daha mühüm xüsusiyyətlərindən biri odur ki, onlar ətraf mühitdəki tə"sirlərə cavab verir, getdikcə təkmilləşdirilir, yenidən programlaşdırılır və bununla tətbiqi sahələrini genişləndirir. Bundan əlavə, onlar verilənlərin ötürülməsi şəbəkəsi üzrə EHM-dən idarəedici tə"sir almaq imkanlarına malikdir. Bu o deməkdir ki, super güclü kompüter uzaq məsafədən robotları idarə edə bilər.

Məişətimiz də keyfiyyətcə dəyişəcəkdir. Məişətdə işlədirilən fotoaparət, soyuducu, paltaryuyan və qabyulan maşınlar, avtomashınların mexanizmi keyfiyyətcə yeni imkanlara malik olacaqdır ki, bu da onların effektliliyini, qənaətliliyini və istifadə rahatlığını tə"min edəcəkdir. Məsələn, peykdən alınan siqnallar əsasında yaşayış məntəqəsində hərəkətdə olan maşının yerini müəyyən edən və yolun müxtəlif hissələrində hərəkətin intensivliyini hesaba almaqla optimal marşrutun seçilməsini tə"min edən, elektron xəritəsi geniş surətdə tətbiq olunacaqdır. Radioidarəetmə qurğusu olan av-

tomatik tormoz meydana gələcək, bu, hərəkət etməyən və hərəkət edən obyektlərlə təsadüfi toqquşmaların qarşısını alacaqdır.

Mikroprosessorlarla təchiz edilmiş idman ayaqqabı modeli idmançıya qaçış zamanı qət etdiyi məsafə, orta sür"əti, sərf etdiyi kalori haqqında mə"lumat verəcəkdir. Həmin mə"lumatları ev kompüterinə daxil edib displaydə canlandırmaq olar. Beləliklə, təkcə idmando yüksək müvəffəqiyyətlər qazanmaq istəyənlər deyil, həm də infarktadan yaxa qurtarmaq və ya ağır xəstəlikdən sonra ürək əzələlərini inkişaf etdirmək istəyənlər fiziki yükün dinamikası haqqında ətraflı mə"lumat ala biləcəklər.

Cəmiyyətin həyatının bütün sahələrinə olduqca böyük tə"cir edən hadisələrdən biri də o olacaqdır ki, mə"lumatların saxlanması əsas vasitəsi maşın daşıyıcıları olacaq və onlar kompüterlərin köməyi ilə işləniləcəkdir. Dövrümüzdə əsas informasiya vasitəsi çap məhsuludur və onun böyük bir hissəsi istehlakçıya (oxucuya) gəlib çatdırır. Mə"lumdur ki, kitabxanalarda kıl kitabların böyük bir hissəsi oxunmamış qalır və ya az hissəsi oxunur. Kompüteri hesablama-mə"lumat şəbəkəsinə birləşdirməklə (bunu xüsusi kabel sistemləri və daha müasir üsulla - peyk vasitəsilə əlaqələndirilmiş telefon xətləri ilə etmek olar) onun imkanlarını bir neçə dəfə artırmaçı oluruq. Verilənləri elektron bankı ilə əlaqələndirib display qarşısında oturub, istənilən mə"lumati almaq mümkündür. Kompüterdən elektron poçtalyonu kimi də istifadə etmək, yə"ni digər kompüterlərə mə"lumat vermək və onlardan mə"lumat almaq olar. Nəhayət, evdə display qarşısında oturub, hesablama-mə"lumat şəbəkəsi və ya daha güclü kompüterlərlə əlaqəyə girib, riyazi tə"minatdan istifadə etmək mümkündür.

Bir tərəfdən elektron banklarının geniş surətdə ya-

yılması, digər tərəfdən onlardan istifadəni tə"min edən müvafiq adamların hazırlanması insan fəaliyyətinin effektivliyinin nəzərə çarpacaq dərəcədə yüksəlməsi üçün zəmin yaradır. Görkəmli alim E.P.Velixovun dediyi kimi, "yaxın gələcəkdə bütün cəmiyyəti intellektual fəaliyyətin güclü kütləvi vasitəsilə tə"min etmək üçün real imkanlar yaranır. Vaxtilə maşınların tətbiqi sayəsində insanın əzələ qüvvəsini qat-qat artırılmış sənaye inqilabına nisbətən daha böyük nəticələr verə bilər". Hesablama texnikasından bacarıqla istifadə hal-hazırda ümumdüvlət əhəmiyyəti kəsb edir, məktəbin mühüm vəzifələrinən biri şagirdləri müasir hesablama texnikasından istifadə üzrə bilik və bacarıqlarla silahlandırmadan ibarətdir".

Tə"limin kompüterləşdirilməsinin qeyd olunan cəhəti onun birinci istiqamətidir və burada kompüter öyrənmə obyekti kimi özünü göstərir. Ümumtəhsil və peşə məktəbi kimi bizi məktəblər həmin vəzifəni həyata keçirir. Məktəblərimizdə yeni "İnformatika və hesablama texnikasının əsasları" fənnini öyrənməklə təhsildə kompüterin funksiyası bununla bitmir. Kompüterləşdirmənin ikinci istiqaməti onun tə"lim vasitəsi kimi nəzərdən keçirilməsidir. Bunun üzərində ətraflı dayanaq.

Bütün dünyada tə"limin kompüterləşdirilməsinə tədris prosesinin effektivliyinin yüksəldilməsi ümidi ilə yanaşılır. Belə hesab edilir ki, bununla cəmiyyətin yetişən gənc nəsil qarşısında qoyduğu tələblərlə, müasir məktəbin verdiyi bilik və bacarıqlar arasındaki uygsunsuzluğu aradan qaldırmaq mümkündür. Hazırda yalnız kompüter təhsil sistemində mühüm keyfiyyət dəyişiklikləri edə bilər. Əsrimizin başlangıcında konveyer və maşinqayırma kimi kompüter də tə"limin texnologiyasında böyük dəyişikliklər yaradacaqdır. Bə"ziləri bıl az da irəli gedib kompüterləşdirmənin təhsil sisteminə

tə"sirini kitab çapının insan mədəniyyətində yaratdığı çevrilişlə müqayisə edirlər. İstifadəsi çox sadə olan, nisbətən ucuz başa gələn və iqtisadi cəhətdən əlverişli fərdi kompüterlərin meydana gəlməsilə optimizm xüsusiylə yüksəlmışdır.

Aydın həqiqətdir ki, kompüter bütün tə"lim problemlərini həll edə bilməz. Bununla bərabər, kompüterin tə"lim imkanlarını qiymətləndirməmək olmaz; hələ indiyədək müənilim bu qədər güclü tə"lim vasitəsinə malik olmamışdır. Heç bir texniki vəsait öz didaktik imkanları ilə kompüterlə müqayisə edilə bilməz. Əlbəttə, bu imkanlar axıra qədər araşdırılmamışdır, lakin indiyə kimi mə"lum olanlar kompüterin tə"lim imkanları haqqında böyük ümidi verir.

Kompüterin tə"limdə üstünlüklerindən danışdıqda, birinci növbədə display nəzərdə tutulur. Displaydə nəinki yalnız sxem, qrafik, çertyoj və digər "darıxdırıcı" işarələr, həmçinin hərəkət edən təsvirlər rəngli və səsli müşayiətlə əks etdirilir. Hətta bunları şagird də edə bilir. İndi şagird və kompüter dialoqu da həyata keçirilir, şagird nəinki yalnız elektron müəllimin suallarına cavab verir, həmçinin müvafiq sualları şagird daxil edə bilir və kompüterlə danışığa girir.

Məktəbli konstruktur kimi yeni obyektləri projektləndirib, onları təhlil edə bilir: məsələn, kompüter şagirdə mə"lumat verə bilir ki, onun təklif etdiyi avtomobil konstruksiyası yaxşıdır, lakin avtomobil hərəkət etməyəcək, çünki təkərlər müxtəlif tərəflərə fırlanacaqdır. Müxtəlif elementlərdən tərtib edilmiş kimyəvi birləşmənin hansı xassələrə malik olduğunu da kompüter müəyyənləşdirə bilir. Kompüterin kəməyi ilə müxtəlif texniki sistemlərdə olan çatışmamazlıqları axtarmaq və aradan qaldırmaq mümkündür. Nəhayət, məktəblinin kompüterdən müxtəlif mə"lumatlar almaq imkanları vardır. Kompüter bu mə"lumatların biliyə

çevrilməsinə kömək edəcək, onu şagirdin fəaliyyət və sitəsinə çevirərək tə"lim və əmək prosesini fəallaşdıracaqdır.

Tə"llimdə kompüterin imkanları çox böyükdür. Lakin bu o demək deyildir ki, məktəbdə kompüterlərin sayını çoxaltmaqla hər şey avtomatik olaraq həll edilir. Həqiqətdə iş birləşdən mürəkkəbdir, hətta ən müasir texnika çox şeyi həll edə bilməz. Tə"lim prosesində kompüterdən səmərəli surətdə istifadə etmək üçün bir çox problem, xüsusən pedaqoji-psixoloji problemlər həll edilməlidir. Həm də səhbət yalnız kompüter tə"limi üçün spesifik olan problemlərin həllindən getmir (məsələn, şagirdin kompüterlə qarşılıqlı işi). Pedaqoji psixologiyanın və didaktikanın bir sıra ən"ənəvi problemləri kompüterlə əlaqədar əlavə tədqiqatlar tələb edir. Tə"limin kompüterləşdirilməsinin əsas cəhətlərini tədqiq etməklə pedaqoji problemlər aşkarla çıxacaq, onların müvəffəqiyyətlə həlli həm öyrənmə obyekti, həm də tə"lim vasitəsi kimi kompüterdən məktəbdə istifadə edilməsi problemi tədrici təhlükəsi olunacaqdır.

## Məktəbdə kompüter tə"limi sahəsində maddi-texniki baza və kadrların ixtisasının artırılması vəziyyəti

Təhsil Nazirliyinin təhsilin kompüterləşdirilməsi üzrə 12 iyun 1995-ci il tarixli 46.01.1975-16 nömrəli məktubuna əsasən təhsil şö"bələrindən alınmış məktublar ümumiləşdirilmiş, maraqlı nəticələr alınmışdır.(Cədvələ bax: cəh.15-17).

Respublikanın 73 rayonun təhsil şö"bəsi məktəblərdə "İnformatika və HT-nin əsasları" fənninin kompüter texnikası llə tədrisi vəziyyəti, informatika müəllimlərinin kursdan kecməsi və s. haqqında sorguya cavab vermişdir. Bu rayonlardakı 1662 məktəbdə "İnformatika və HT-nin əsasları" üzrə 798 müəllim işləyir. Elə rayon məktəbləri vardır ki, orada informatikadan dərsler ya boş keçir, ya da qeyri-ixtisas müəllimləri tərəfindən tədris edilir.

Respublikada "İnformatika və HT-nin əsasları" fənni riyaziyyat, fizika, əmək, tətbliqi riyaziyyat, elektronika fakültələrini bitirən mühəndislər tərəfindən tədris olunur. 50 rayonun 1662 məktəbində 1554 əsas müəllim dərs aparır. Onlardan 244 nəfəri başqa təhsili müəssisələrindən, elmi-tədqiqat institutlarından saathəsabı ilə işləməyə də"vət olunmuş müəllimlərdir. Təcrübə göstərir ki, pedaqoji təhslli olmayanlar fənni tədris etdikdə mənimsemə aşağı səviyyədə olur. Araşdırmacların nəticələri bunu təsdiq edir. Məktəbdə işləyən əsas müəllimlərdən 654 nəfər bir dəfə də olsun ixtisasartırma kursunda olmayıb, 10 il ərzində informatikadan təkmilləşdirmə kursunu ikinci dəfə gedənlərin sayı çox azdır. Bu fəndən dərs aparan müəllimlər tez-tez dəyişdirilir. Belə bir vəziyyət təhsil şö"bəsi və məktəb direktoru

torlarının qeyri-səmimi münasibətlərindən doğur. "İnformatika və HT-nin əsasları" fənninin keyfiyyətli tədrisi, cinsi zamanda əhali arasında kompüter savadının artırılması mədəniyyətinin inkişafı, ümumiyyətlə, təhsilin və istehsalatın kompüterləşdirilməsində başlıca şərtidir. Bu rayonlardakı 1662 məktəbdən 923-də "İnformatika və HT-nin əsasları" fənni kompütersiz öyrənilir. Halbuki, həmin məktəblərdə 591 kompüter sinfi komplekti vardır. Bunlardan 565-i "Korvet", qalanı isə digər növ (KUVT, ISKRA və SM, DVK və s. tipli) məşinlardır. Bu texnika ilə əksər məktəbiərdə informatika fənnini məşinla tədris etmək olar. Belə ki, hər sinif komplekti ilə həftə ərzində 48-60 saat praktik dərs aparmaq mümkündür. Bu isə informatika üzrə 26500 saat tədris etmək deməkdir. Göstərilənlərə əsasən məktəblərdə nəzəriyyə ilə birlikdə həftədə "İnformatika və HT-nin əsasları"ndan 4343 saat dərs aparılmalıdır ki, bu da lazımi nəticənin alınması deməkdir. Əlbəttə, bu ideal hesablama əsasında alınmışdır. Faktik olaraq məktəblərdəki informatika fənni 31,9% məşinla tədris olunur. Əlbəttə, Xətai, Nəsimi, Nizami, Qobustan, Lənkəran, Sabirabad, Bərdə, Əli-Bayramlı rayonlarında məktəblərin çoxunda kompüter sinifləri vardır. Zaqatalada 45 məktəbin isə yalnız 6-da kompüter sinfi var. Qusar, Hacıqabul, Şamaxı, Dəvəçi rayonlarında kompüter dəstləri azlıq təşkil edir.

Digər fənlərin tədrisində kompüterdən istifadə yox dərəcəsindədir. Məktəblərdə maraq kursları, kompüterləşməyə aid olan tədbirlər, diskussiyalar keçirilmir. Məntiqi düşünməni inkişaf etdirmək məqsədilə "İnformatika və HT-nin əsasları" fənninin imkanlarından, o cümlədən tədris xarakterli oyun programlarından, program-paketlərdən çox az, təsadüfdən-təsadüfə istifadə olunur.

Respublika məktəblərindəki 7092 kompüterdən 1255 fərdi kompüterin tə"mirə ehtiyacı var. Təhsil şö"bələrində kompüterlərin tə"mirinə laqeyd münasibət göstərilir. 50 rayondan alınan mə"lumata görə tə"mir işi ilə əlaqədar müəyyən müəssisələrlə müqavilə bağlanıb və büdcədən tə"mirə vəsait keçirilib. Buna baxmayaraq, kompüterlərin tə"mirinə yenə də ciddi ehtiyac var, çünki təhsil şö"bələrində "İnformatika və HT-nin əsasları" fənni üzrə mütəxəssislərə, demək olar ki, yer verilmir. Kompüter xam ələ düşür.

Respublikanın məktəblərində gənclər təşkilatlarının xətti və Təhsil Nazirliyi ilə əlaqədar modelçilik, kompüter, radio, televiziya, elektrotexnika dərnəklərinin işində dönüş yaradaraq avtomatlaşdırma, programlaşdırma, informatlaşdırma dərnəklərinin işini inkişaf etdirə bilərlər. Bu, gələcəkdə informatikanın tədrisində xeyli dönüş yarada bilər.

Vəziyyətin təhlili göstərdi ki, respublikada "İnformatika və HT-nin əsasları" fənninin tədrisinin təkmilləşdirilməsi problemləri üzrə tədqiqatlara ciddi ehtiyac hiss olunur. Bizim fikrimizcə, "İnformatika və HT-nin əsasları" fənninin tədrisində və təhsilin informatlaşdırılmasındaki ciddi nöqsanlar, bu məsələnin respublika səviyyəsində müzakirə olunmasını tələb edir. Bu məqsədlə xüsusi komissiyanın yaradılması və yerlərdə tədrisin vəziyyətinin öyrənilməsi məqsədə müvafiqdir. Bu zaman daha ətraflı mə"lumat almağa nöqsan və çətinlikləri aradan qaldırmağa geniş imkanlar açılar.

#### Təkliflər:

1.Y - YIII siniflərdə tədris planına "İnformatika və HT-nin əsasları" fənninin daxil edilməsi tədqiqat və müzakirə obyektinə çevrilməlidir.

2.Təkmilləşdirmə institutlarında "İnformatika və HT-nin əsasları" fənni müəllimləri üçün ikiaylıq ixtisasırtırma kurslarının təşkili vacibdir.

3. Müasir kompüter texnologiyasının tətbiqi ilə əlaqədar məktəblərə verilən kompüterlərin eyni tipli olması məqsədə uyğundur.

4. Fənlərarası əlaqə baxıunından bütün fənlərin, o cümlədən "İnformatika və HT-nin əsasları" fənninin orta təhsil sistemində programın məzmunu variantlarının işlənməsi və yaradılan kompüter mərkəzlərinə hazırlanacaq pedaqoji program vasitələrinin (RRV) maliliy yələşdirilməsi mühüm şərtdir.

5. Bu sahədə nəzəri metodik istiqaməti gücləndirmək, qabaqcıl pedaqoji təcrübəni öyrənib ümumiləşdirmək və yaymaq üçün "Fizika-riyaziyyat-informatika tədrisi" məcmuəsinin nəşrini bərpa etmək tə"xirəsalınmaz vəzifələrdəndir.

## Kom püter öyrənmə obyekti və tə"lim vasitəsi kimi

Elm və texnikanın sür"ətlə inkişafı yüksək ixtisash mütəxəssislərə olan ehtiyacı artırır. Bu, bir tərəfdən onların hazırlanması üçün müəyyən vaxt tələb edir, digər tərəfdən tə"lim vaxtını artırır. Elmi-texniki tərəqqi ilə kadrların hazırlanması keyfiyyəti arasında uyğun-suzluq əmələ gəlir, ən"ənəvi tə"lim metodları şagirdlərə müasir cəmiyyətin məktəb qarşısında qoyduğu yeni tələblərə cavab verən bilik, bacarıq və vərdişlərin verilməsini tə"min edə bilmir. Tə"lim müddətində şagirdlərin nəyi mənimsədikləri ilə nəyi mənimsəyəcəkləri arasında getdikcə artan ziddiyət şagirdlərin həddindən artıq yüklenmələrinə gətirib çıxarır. Məhz ona görə də bu problem mətbuat səhifələrindən düşmür. Beləliklə, nəinki öyrənən, hətta öyrədən də çətin vəziyyətə düşür.

Təhsil və tərbiyə məsələlərinin zəmanəmizin ən aktual problemlərindən birinə çevrildiyi müasir elmi-tərəqqi və mə"lumatlar sıçrayışları dövründə, öyrənilməsi zəruri olan biliklərin həcminin sür"ətlə artması ilə sosial inkişafın vəzifələrinin diktə etdiyi real tə"lim müddəti arasındaki ziddiyəti həll etmək üçün həlli vacib olan problemlər hansılardır?

Əlbəttə, birinci növbədə tə"limin və billkləri mənim-səmənin yeni metodları işlənib hazırlanmalıdır. Fəaliyyətin digər sahələrində olduğu kimi, pedaqoji əməkdə də buna müəllimin müəyyən funksiyalarını qismən və ya tam avtomatlaşdırmaqla nail olmaq mümkündür. Bu sahədə ölkəmizdə xeyli işlər görülmüşdür.

Cədvəl N1

Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində "İnformatika və HT-nin əsasaları" fənninin tədris bazası haqqında mə'lumat (1995/1996-ci tədris illi)

| №  | Rayonlar | Məktəblərin sayı |        | Müəllim-lərin sayı |    | Kursdan keçənlər sayı | İşləyənlərin sayı | KORVET | YAMAXA | IBM | CƏMI | "İnformatika və HT-nin əsasaları" fənni tədris dəməklərinin sayı | Kompyuter surfinin həftəlik yükü ( saatla) | Diğer fanların tədrisində kompüterlərin istifadəsi | Tədris etdiyi olan kompüterlərin sayı | Kompyuter olmayan məktəblərin sayı |    |    |    |
|----|----------|------------------|--------|--------------------|----|-----------------------|-------------------|--------|--------|-----|------|--|--|--|---------------------------------------|------------------------------------|----|----|----|
|    |          | Əsas             | Əvəzçi |                    |    |                       |                   |        |        |     |      |  |  |  |                                       |                                    |    |    |    |
| 1  | 2        | 3                | 4      | 5                  | 6  | 7                     | 8                 | 9      | 10     | 11  | 12   | 13   | 14   | 15   | 16                                    | 17                                 | 18 | 19 | 20 |
| 11 | Zəmkir   | 32               | 16     | 16                 | 17 | 27                    | 28                | 28     | 9      | 9   | 6    | 4  | 288  | 28   |                                       | 134                                |    | 63 | 35 |
| 2  | Naftalan | 5                | 4      | 1                  | 5  | 1                     | 9                 | 5      |        |     |      |  | 5  | 8  |                                       | 20                                 |    | 18 | 13 |
| 3  | Nizami   | 17               | 17     |                    |    | 16                    | 15                | 12     |        | 9   | 1    | 133  | 62   | 1  | 162                                   |                                    | 62 | 8  |    |
| 4  | Siyəzən  | 12               | 12     |                    |    | 12                    | 3                 | 36     | 180    |     |      | 21   | 18   |  |                                       |                                    | 18 | 9  |    |
| 5  | Kurdəmir | 20               | 28     |                    |    | 28                    | 9                 | 17     |        |     |      |  |  |  | 94                                    |                                    |    | 11 |    |
| 6  | Saathlı  | 23               | 23     |                    |    | 2                     | 10                | 130    | 29     |     |      |  | 114  | 24   | 1                                     | 6                                  | 30 | 24 | 13 |
| 7  | Suraxani | 20               | 26     |                    |    | 10                    | 14                | 131    | 26     | 16  |      | 13   | 131  | 29   | 24                                    | 105                                | 9  | 26 | 30 |
| 8  | Nəsimi   | 29               | 12     | 26                 | 12 | 20                    | 183               | 83     | 34     | 11  | 11   |  | 197  | 94   |                                       | 140                                | 1  | 9  | 0  |
| 9  | Yevlax   | 44               | 44     |                    |    | 6                     | 26                | 187    | 112    | 20  | 5    |  | 308  | 118  |                                       | 175                                | 12 | 18 | 18 |
| 10 | Qax      | 32               | 32     |                    |    | 30                    | 8                 | 65     | 21     |     |      | 11   | 97   | 21   |                                       | 58                                 |    | 21 | 24 |

| 1  | 2         | 3  | 4  | 5  | 6  | 7  | 8   | 9   | 10  | 11 | 12 | 13 | 14  | 15  | 16  | 17  | 18  | 19  | 20 |    |
|----|-----------|----|----|----|----|----|-----|-----|-----|----|----|----|-----|-----|-----|-----|-----|-----|----|----|
| 11 | Zaqatala  | 45 | 45 |    |    | 22 | 6   | 52  | 4   |    |    |    | 57  | 5   | 2   | 64  | 1   | 39  | 39 |    |
| 12 | Cəlilabad | 76 | 76 |    |    | 19 | 18  | 221 |     |    |    |    | 229 |     |     | 56  | 58  | 57  |    |    |
| 13 | Astara    | 38 | 38 |    |    | 9  | 11  | 108 | 35  |    |    |    | 108 | 35  | 58  | 66  | 4   | 35  | 27 |    |
| 14 | Göyçay    | 37 | 36 | 1  | 30 | 5  | 39  | 21  |     |    |    |    | 39  | 21  | 3   | 42  | 4   | 21  | 32 |    |
| 15 | Kəpəz     | 44 | 29 | 5  | 8  | 13 | 170 | 12  |     |    |    |    | 218 | 14  | 8   | 257 | 2   | 14  | 37 |    |
| 16 | Neftçala  | 27 | 27 |    |    | 27 | 21  | 273 | 273 |    |    |    |     |     | 1   | 238 | 5   | 6   | 5  |    |
| 17 | Ağstafa   | 29 | 20 | 9  | 8  | 12 | 130 | 24  |     |    |    |    | 24  |     | 84  |     | 24  | 8   |    |    |
| 18 | Qəbələ    | 44 | 44 |    |    | 12 | 11  | 114 | 29  |    |    |    | 29  |     | 103 |     | 29  | 31  |    |    |
| 19 | Xaçmaz    | 40 | 40 |    |    | 2  | 8   | 39  | 15  |    |    |    | 26  |     | 84  |     | 26  | 32  |    |    |
| 20 | Masallı   | 59 | 70 | 8  | 8  | 24 | 201 | 99  |     |    |    |    | 26  | 99  | 5   | 192 | 16  | 100 | 35 |    |
| 21 | Qobustan  |    | 5  |    |    | 1  | 5   | 65  |     |    |    |    | 65  |     |     | 12  |     |     |    |    |
| 22 | Berdə     | 47 | 56 |    |    | 40 | 11  | 167 | 15  |    |    |    | 167 | 15  | 3   | 124 |     | 20  | 34 |    |
| 23 | İsmayıllı | 46 | 46 |    |    | 11 | 15  | 164 | 34  |    |    |    | 164 | 34  | 14  | 160 | 36  | 20  | 20 |    |
| 24 | Zərdab    | 28 | 28 |    |    | 11 | 13  | 108 | 61  |    |    |    | 169 | 61  |     | 32  |     | 68  | 15 |    |
| 25 | Lənkəran  | 69 | 32 |    |    |    |     | 23  | 214 | 72 |    |    | 13  | 227 | 72  | 3   | 255 | 48  | 72 | 43 |
| 26 | Xətai     | 36 | 36 | 2  |    | 30 | 290 | 17  | 10  |    | 22 |    | 332 | 17  | 9   | 379 | 20  | 20  | 16 |    |
| 27 | Dəvəçi    | 20 | 21 |    |    | 5  | 6   | 61  | 16  |    |    |    | 61  | 16  | 1   | 41  |     | 16  | 14 |    |
| 28 | Ağcabədi  | 48 | 50 | 10 | 32 | 9  | 9   | 111 |     |    |    |    | 111 |     |     | 18  | 39  |     |    |    |
| 29 | Füzuli    | 63 | 61 | 60 | 53 |    |     |     |     |    |    |    | 111 |     |     |     | 63  |     |    |    |
| 30 | Şəki      | 56 | 56 | 10 | 46 | 13 | 105 |     | 13  |    |    |    | 118 |     | 56  | 18  | 4   |     | 43 |    |

|    |              |      |      |     |     |     |      |      |     |    |     |    |      |      |     |                 |     |      |     |    |
|----|--------------|------|------|-----|-----|-----|------|------|-----|----|-----|----|------|------|-----|-----------------|-----|------|-----|----|
| 1  | 2            | 3    | 4    | 5   | 6   | 7   | 8    | 9    | 10  | 11 | 12  | 13 | 14   | 15   | 16  | 17              | 18  | 19   | 20  |    |
| 31 | Salyan       | 35   | 45   | 30  | 17  | 16  | 404  | 12   |     |    |     |    | 368  |      | 3   | 48              | 48  | 48   | 12  | 12 |
| 32 | Balakən      | 30   | 30   | 30  | 10  | 10  | 132  | 3    |     |    |     |    | 132  | 3    | 2   | 4               | 32  | 3    | 20  |    |
| 33 | Natimənov    | 17   | 22   |     | 8   | 171 | 204  | 17   |     | 10 |     |    | 214  | 17   |     | 196             |     | 17   |     |    |
| 34 | Qazax        | 34   | 20   | 2   | 5   | 12  | 149  | 7    |     |    |     |    | 149  | 7    | 2   | 54              | 7   | 22   |     |    |
| 35 | Lərik        | 37   | 20   | 5   | 12  | 12  | 142  | 8    |     |    |     |    | 148  | 8    | 12  | 104             |     | 8    | 18  |    |
| 36 | Tartar       | 32   | 28   | 4   | 12  | 3   | 13   | 23   |     |    |     |    | 3    | 23   |     | 6               |     | 23   | 29  |    |
| 37 | Yardımlı     | 34   | 30   | 4   | 10  | 4   | 52   |      |     |    |     |    | 52   |      |     | 20              |     |      | 30  |    |
| 38 | Qusar        | 40   | 35   | 5   | 10  | 8   | 104  |      |     |    |     |    | 104  |      |     | 21              |     |      | 32  |    |
| 39 | Əzizbəyov    | 12   | 10   | 4   | 6   | 12  | 148  | 8    |     |    |     |    | 148  | 8    | 4   | 94              |     |      | 8   |    |
| 40 | Qaradağ      | 24   | 22   | 2   | 19  | 14  | 173  | 9    |     |    |     |    | 173  | 9    | 2   | 122             |     | 9    | 10  |    |
| 41 | Tovuz        | 52   | 50   | 2   | 30  | 23  | 287  | 12   |     |    |     |    | 287  | 12   | 6   | 242             |     | 13   | 29  |    |
| 42 | Oğuz         | 34   | 30   | 4   | 14  | 9   | 106  | 11   |     |    |     |    | 106  | 11   |     | 80              |     | 11   | 25  |    |
| 43 | Abşeron      | 20   | 20   |     | 10  | 9   | 88   | 29   |     |    |     |    | 88   | 29   |     | 135             |     | 29   | 11  |    |
| 44 | Göranboy     |      |      |     | 8   | 90  | 14   |      |     |    |     |    | 90   | 14   |     |                 | 14  |      |     |    |
| 45 | Sabirabad    | 58   | 57   | 1   | 30  | 24  | 147  | 169  |     |    |     |    | 147  | 169  |     | 144             |     | 144  | 34  |    |
| 46 | Hacıqabul    | 21   | 21   |     | 3   | 3   | 30   | 9    |     |    |     |    | 30   | 9    |     | 12              |     | 12   | 18  |    |
| 47 | Şamaxı       | 7    |      | 4   | 6   | 74  | 7    |      |     |    |     |    | 74   | 4    |     |                 | 4   |      |     |    |
| 48 | Daşkəsan     | 16   | 14   | 2   | 5   | 6   | 71   | 7    |     |    |     |    | 71   | 7    |     | 48 <sub>3</sub> |     | 7    | 10  |    |
| 49 | Əli-Bayramlı | 18   | 8    |     |     | 90  | 6    |      |     |    |     |    | 107  | 6    |     | 120             |     | 6    | 10  |    |
| 50 | CƏMI         | 1600 | 1499 | 243 | 671 | 738 | 5835 | 1685 | 102 | 25 | 106 | 5  | 5876 | 1317 | 220 | 4651            | 290 | 1256 | 968 |    |

Müəllimlə şagirdlərin qarşılıqlı tə"cir proseslərini qismən də olsa avtomatlaşdırmağa imkan verən qurğuların yaradılması və onların tədricən inəktəb təcrübəsində tətbiqi, eləcə də "öyrədici cihazların" kəməyi ilə respublikamızda tə"limin keyfiyyətinin yüksəlməsində az rol oynamır. Hal-hazırda respublika məktəbiərinin əksəriyyətində programlaşdırılmış tə"lim kabinetləri, öyrədici, yoxlayıcı qurğuların müxtəlif tipləri ilə təchiz edilmiş avtomatlaşdırılmış siniflər, tə"limin əyani və texniki vasitələrlə təchiz edilmiş fənn kabinetləri fəaliyyət göstərir. Bu imkanlardan tə"lim prosesində bacarıqla istifadə edən böyük müəllimlər ordusu yaranmışdır. Bununla belə, həmin nailiyyətlərlə kifayətlənmək olmaz.

Orta ümumtəhsil məktəbi şagirdlərinin kompüter savadı ilə tə"min edilməsi və tədris prosesinə elektron-hesablama texnikasının tətbiqi tə"limin keyfiyyətinin daha da yüksəldilməsi üçün böyük perspektivlər açır. Müasir elmi-texniki tərəqqinin, inkişaf etmiş sivil cəmiyyətin qanuna uyğun tələbi, hələ məktəb partası arxasında ikən şagirdləri informatika və hesablama texnikasının əsasları ilə yaxından tanış etməkdir, onları kompüterlər aləmindən baş çıxarmağa hazırlamaq, həmçinin tə"limin kompüterləşdirilməsinə nail olmaqdır. Bu isə bütövlükdə məktəbin simasını kökündən dəyişəcəkdir.

Kompüterin tə"limdə üstünlüklərindən danışdıqda, birinci növbədə display nəzərdə tutulur. Displaydə nəinki yalnız sxem, qrafik, certyoj və səsli müşayiətlə əks etdirilir. Hətta bunları şagird də edə bilir. Az keçməz ki, şagird və kompüter dialoqu da həyata keçirilər, o zaman şagird nəinki yalnız elektron-müəllimin suallarına cavab verəcək, həm də müvafiq sualları özü daxil edəcək və kompüterlə danışığa girəcəkdir.

Şagırdların tə"lim fəaliyyətini idarə etmək üçün kompüter böyük imkanlara malikdir. Məhz bu keyfiyyəti ilə kompüter tə"limin keyfiyyətini daha çox yüksəldə bilər. Bunu misallar üzərində izah edək.

Tə"limin fərdiləşdirilməsinin əhəmiyyəti mə"lumdur, lakin ən "ənəvi sinif-dərs sistemində tə"limin fərdiləşdirilməsi imkanları çox məhduddur. Hər bir şagird üçün ayrıca müəllim ayırmak heç bir cəmiyyətdə mümkün deyil. Mə"lum həqiqətdir ki, şagırdların bir qismi üçün müvafiq olan müəllim izahı onların digər qismi üçün qənaətbəxş olmur, üçüncülər üçün isə darixdirici olur. Ona görə də məsələ həlli zamanı zəif şagird zəruri həcmində kömək ala bilmir, nisbətən qabiliyyətli şagird isə "ləngidilməli" olur.

Amma kompüter fərdi tə"limi "kütləvi şəkildə" həyata keçirilə bilir, hətta dazım gəldikdə izahat, göstəriş verir və tə"rifləyir. Kompüter refleksiv idarə etməni yerinə yetirə bilir. Yə"ni idrak prosesinin xüsusiyyətlərini-qavrayışı, təfəkkürü, yaddaşı nəzərə alaraq kompüter şagırdın modelini qurur, fərdi imkanlarını nəzərə alaraq ona kömək göstərir.

Problemlı tə"limdə kompüterin imkanları daha böyükdür, bu zaman şagird bu və ya digər yenliyi açan tədqiqatçı kimi çıxış edir. Əlbəttə, bu zaman şagird subyektiv yenilik edir, buna baxmayaraq onun əqli, iradəsi itiləşir, çətinlikləri aradan qaldırmagi öyrənir, standart olmayan həli yolu seçir və tətbiq edir. Artıq problemlı tə"limi həyata keçirən xeyli sayıda kompüterlər sistemi yaradılmışdır. Onlardan çoxu təbil və ya ona yaxın dildə dialoq aparır. Dialoq zamanı nəinki məsələnin həllinin düzgünlüyü və ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi, həmçinin həllin optimallığı da müzakirə edilə bilər.

Əgər şagird əvvəlcə nəzərdə tutulmayan həll yolu tətbiq edirsə, nə etmək lazımdır? Bu halda yaxşı sis-

tem "Siz səhvə yol vermisiniz" demir. Replika belə olur: "Sizin yanaşma, sistemi hazırlayanların yanaşmasına uyğun gəlmir. Əgər siz onu səmərəli hesab edirsinizsə, həlli davam etdirin." Əgər həll həqiqətən də düzgün və səmərəli olarsa, sistem nəinki onu təsdiq edir, hətta gələcək üçün belə yanaşmanı nəzərə ahr. Başqa sözlə, öyrədici sistemlər yalnız öyrətmir, həm də öyrənir və təcrübə topladıqca təkmilləşir.

Məktəb kompüteri şagirdə müasir hesablama texnikasından adət etmədiyi istifadəedici rolunda çıxış etmək imkanı verir. Bu rol bütünlükdə tə"lim prosesini keyfiyyətçə dəyişdirir. Məktəbli, konstruktor kimi yeni obyektləri proyektləndirib, onları təhlil edə bilir: məsələn, kompüter şagirdə mə"lumat verə bilər ki, onun təklif etdiyi avtomobil konstruksiyası yaxşıdır, lakin avtomobil hərəkət etməyəcək, çünki təkərlər müxtəlif tərəflərə fırlanacaqdır. Müxtəlif elementlərdən tərtib edilmiş kimyəvi birləşmənin hansı xassələrə malik olduğunu da kompüter müəyyənləşdirə bilir. Kompüterin köməyi ilə müxtəlif texniki sistemdə olan çatışmazlıqları axtarmaq və aradan qaldırmaq mümkünündür. Nəhayət, məktəbli kompüterdən müxtəlif mə"lumatlar almaq imkanı əldə edəcəkdir. Kompüter bu mə"lumatların biliyə çevrilməsinə kömək edəcək, onu şagirdin fəaliyyət vasitəsinə çevirərək tə"lim və əməkdə tətbiq edə biləcəkdir.

Kompüter müəllimi sıxışdırıb aradan çıxarırmı? Kompüter tə"limin effektivliyini yüksəldə bilərmi? Kompüter tə"limi şəraitində müəllimin rolu nədən ibarətdir? O, təlim prosesinin mərkəzi siması olaraq qalacaqmı? Sıravi müəllim tə"limdə kompüteri tətbiq edə bilərmi? Onun hazırlığı necə olmalıdır? Uzun sürən mübahisə yaratmış və yaradan sualların qısa siyahısı bunlardır.

Bu mübahisələrdə texmiki problemlər pedaqoji-psixoloji, iqtisadi, sosial problemlərlə birləşir. Bu, tama-milə təblidir. Həmişə böyük texniki yeniliklər bir sıra adamları çasdırır. Kompüter də müstəsnalıq təşkil etmir. Kompüter texnikasının inkişafı fəhlə yerlərinin artıq kəskin ixtisasına səbəb olmuşdur; ixtisasçıların hesablamalarına görə, yüzilliyin sonunda ABŞ-da onlar-in sayı on milyon azalacaqdır. Ona görə də Qərbin bir çox psixoloqlarında, pedaqoqlarda, hesablama texniki üzrə ixtisasçılarda qanuna uyğun olaraq belə bir sual meydana çıxır: tə"limin kompüterləşdirilməsi hansı sosial nəticələrə gətirib çıxara bilər? Bu məcburiyyət qarşısında qalib iş axtaran müəllimlərin sayını artırırmazmı? Bu yaxınlarda xarici mətbuatda müntəzəm olaraq belə bir fikir dərc olunurdu ki, kompüter maarifə sərf olunan xərci azaltmağa, müəllimi əvəz etməyə imkan verəcəkdir. İndi artıq aydınlaşdır ki, belə canfəşanlıqda məqsəd kompüter tə"limində çox baha başa gələn tədqiqatlar aparmaq üçün maliyyə yardımı əldə etməkdir. Maliyyə yardımı əldə olundu, lakin bu, bir çox adam-larda məktəbin kompüterləşdirilməsinə qarşı kəskin mənfi münasibət yaratmışdır. Hazırda mənzərə xeyli dəyişmişdir. Kompüter tə"limi tərəfdarlarının sayı bütün dünyada ildən-ilə artır. Görkəmli mütəxəssislərdən bir nəfər belə kompüterin müəllimi tamamilə əvəz edə biləcəyini hökm etmir. Hətta mətbuatda tez-tez müəllimin əvəzedilməz olduğu dəlillərlə sübut edilir.

Kompüter tə"limi əlaqədar olaraq bə"zi fikirləri şərh edək.

1. Kompüter-müəllimin qismən əvəzedicisi, şagirdi çətinliklərdən çıxaran, onun əməyini qiymətləndirən və onu məşq etdirən vəsaitdir. Müəllim mühüm simadır, əvəzedilməzdır.

Bu fikirlə əlaqədar qeyd edək ki, hazırda qarşıda müəllimi əvəz etmək vəzifəsi qoyulmur. Vəzifə belədir: müəllim kompüterlə və ya müəllim kompütersiz.

Kompüterləşdirmə-müəllimi, şagirdi, ümumiyyətlə tə"limi humanistsizləşdirir. Müəllimin hüququ əlindən alınır, öyrədən tədris materialını zəruri hesab etdiyi metodika ilə öyrətmək imkanını itirir, öyrənənlər isə öz fərdi qabiliyyətləri daxlinde işləməkdən çəkindirilirlər. Bu fikir əsassız olmaqla bir çox mütəxəssislərdə kəskin e"tiraz doğurmuşdur. Görkəmlı psixoloq L.N.Prokolienco "tərəfdarların" və "qarşı çıxanların" fikirlərini təhlil edərək göstərmişdir ki, kompüterlər şagird özü-nüifadəsi üçün, onun bir şəxsiyyət kimi formallaşması üçün böyük imkanalara malikdir.

Kompüter şagirdlə müəllimin şəxsi ünsiyyətini əvəz edə bilməz.

Bu fikirlə razılaşmamaq olmaz, lakin qeyd edilməlidir ki, yaxın gələcəkdə kompüter ən"ənəvi tə"limlə birlikdə tətbiq olunacaqdır. Mütəxəssislərin fikrinə görə, gələn yüzilliyin başlangıcında isə kompüter tə"limi bütün tə"lim vaxtının təxminən 50 % qədərini təşkil edəcəkdir. Beləliklə, müəllimlə şagirdlərin şəxsi ünsiyyət imkanları saxlanılır. Müəllimin bə"zi funksiyalardan azad olması, onun şagirdlərlə daha çox şəxsi ünsiyyət-də olmasına şərait yaradacaqdır. Kompüter tə"liminin ən"ənəvi tə"limə nisbətən daha effektli olması haqqında aşkar sübut yoxdur. Kompüter üçün tərtib edilmiş proqramların pedaqoji məqsədlərin yerinə yetirilməsinə tə"min etmədiyi haqqında aşkar sübut yoxdur. Kompüter üçün tərtib edilmiş proqramların pedaqoji məqsədlərin yerinə yetirilməsini tə"min etmədiyi haqqında,

1 Bax: Н.Проколиенко .Психологические проблемы компьютеризации обучения Радянская школа,1985, N 83.

şagirdlərdə darixdıcı əhval-ruhiyyənin yaranması ha-qında çoxlu faktlar göstərillir.

Bir sıra qərb ölkələrinin az effektli proqramlar istəlisalını genişləndirib xarici bazarlara ixrac etməsi tə-sadüfi deyil. Kapitalist firmalar arasında rəqabət nəticəsində kompüter və proqramların qiyməti getdi-kcə artır, onlar gəlir mənbəyinə çevrilir. İş o yerə çat-mışdır ştamplama yolu ilə öyrədici, xüsusllə müxtəlif oyun proqramları hazırlayan çoxlu xırda firmalar ya-ranmışdır. Belə vəziyyətin meydana gəlməsini ixtisasçı-lar təhlili etmiş və bu nəticəyə gəlmişlər ki, bir çox kapitalist ölkələrində, o cümlədən ABŞ və İngiltərədə öyrədici proqramların tərtibi ilə çox vaxt tə"lim meto-dikası sahəsində lazımı hazırlığı olmayan adamlar məş-ğul olur. Bəlkə də elə ona görə kompüterin tə"lim imkanları proqramların tərtibində öz əksini tapmir.

Hazırda öyrədici proqramların tərtibində müəllim-lərin ən fəal iştirak etmələri fikri ilə hamı razılaşır, la-kin bu hələ o demək deyildir ki, müəllimin və ya bir qrup qabaqcıl müəllimin kifayət qədər effektiv tədris materialı yarada biləcəyi fikri ilə tamamilə razılaşmaq olar. Şübhə etmək olmaz ki, onlar, məsələn müəyyən mövzunun və ya laboratoriya işinin mənimsənilməsinə yönəlmüş proqram tərtib edə bilərlər. Lakin bundan bütöv tədris kursu üçün proqramlar paketi hazırlanmasına keçid-keyfiyyət sıçrayışıdır. Müəllim üçün bu çox çətin olardı. Burada bir çox nailiyyətləri, o cümlə-dən şagirdin modelinin qurulması nəzərdə tutulan, uzaq məqsədləri tə"min edən öyrədici proqramların iş-lənilməsinə digər yanaşma tələb olunur.

Buna görə də müəllimin bütün tədris kursu üçün kompüter tə"limi proqramı hazırlaya bilib-bilməməsi sualına belə cavab vermək olar: əgər o, uyğun biliklər sahəsində, eyni zamanda yüksək mütəxəssis, psixoloq, didakt, metodist, prqramçı, həmçinin redaktor, rəssam

olub sutkada 24 saatdan az olmayaraq işləyərsə, hazırlaya bilər. Yalnız yuxarıda göstərilən bütün ixtisasları özündə birləşdirən kollektiv belə məsələnin həllini öz üzərinə götürə bilər və şagirdlər üçün keyfiyyətli öyrədici program tərtib edər.

Bəs kompüter tə"limində müəllimin rolu nədən ibarət olacaq? Əgər o, kompüterdən istifadə edərsə, tədris prosesinin mərkəzi fiquru olaraq qalacaqmı? Bu suallara belə cavab vermək olar. Müəllim başqaları tərəfindən hazırlanmış dərslikdən, dərs vəsaitlərindən, texniki vasitələrdən istifadə etdikdə, onun rolu azalmadığı kimi, kompüter tə"limində də azalmayacaqdır. Kompüter tə"limində də öyrədici programdan nə vaxt və necə istifadə etməsi, onu müəyyən şagirdlər qrupuna uyğunlaşdırması və ya tətbiq etməsi və s. müəllimdən asılı olacaqdır.

Tədris prosesində kompüterdən səmərəli istifadə etmək üçün müəllim bir çox bilik və bacarıqlara yiye-lənməlidir. Respublikamızda bu sahədə ilk addımlar atılmışdır. İnformatika və hesablama texnikasının əsaslarından dərs deyən bütün müəllimlər az bir vaxtdə zəruri hazırlıq almışdır. Əgər söhbət hamiliqla kompüter savadından gedirsə, "İnformatika və hesablama texnikasının əsasları" fənnindən təkcə dərs deyən müəllimlər deyil, bütün müəllimlər ona yiye-lənməlidir. Bu işə də ABPKİA və YH institutunda böyük işlər görülmüşdür. Belə ki, dörd nəfər yüksək ixtisaslı mütəxəssisi olan "İnformatika və hesablama texnikasının əsasları tədris-metodika kabineti", dərsləri yüksək səviyyədə təşkil etmək üçün müasir kompüterlə təchiz edilmiş üç kabinet yaradılmış və bütün müəllimlərin qısa müddətli kurslardan keçirilməsi işi davam etdirilir. Onu da qeyd edək ki, kompüterdən tə"lim prosesində istifadə edəcək müəllimlər bu sahədə daha əsaslı mə'lumat almalı, dərin bilik və bacarıqlara yiye-lənməlidirlər. Bu

isə həm psixoloji-pedaqoji, həm də təşkilat xarakterli çətinliklərlə əlaqədardır. Hələ müəllimlərin kompüter savadının məzmunu müəyyənləşdirilməmişdir, aydın deyildir ki, müəllimləri hansı bilik və bacarıqlar sistemi ilə silahlandırmalıyıq. Şübhəsiz, məsələn, kimya müəllimi ilə ibtidai sinif müəlliminin kompüter savadının məzmununda fərqli cəhətlər olacaqdır. Yə"qin ki, ixtisasartırma kurslarında kompüterin quruluşunu, programlaşdırmanın əsaslarını öyrətməklə bərabər, kompüterin tə"limdə tətbiqi məsələləri də nəzərdən keçiriləcəkdir.

Hazırda ölkəmizdə bir sıra kollektivlər müəllimlərin kompüterin tə"lim prosesində praktik tətbiqinə hazırlanmasının psixoloji və pedaqoji problemlərinin tədqiqinə başlamışdır. Həmin problemlərin həlliində mühüm çətinliklərdən biri də tə"limin psixoloji nəzəriyyəsinin və kompüter tə"liminin texnologiyasının kifayət qədər işlənilməməsidir. Digər tərəfdən isə pedaqoji-psixologiya və didaktikanın mövcud müddəaları kompüter tə"liminin əsasına qoyula bilməz. Bu problem çox ümummi xarakter daşıyır: söhbət kompüter tə"liminin nəzəri əsaslarının işlənilməsindən gedir.

Rusiyada effektiv kompüter tə"limi qurmağın nəzəri əsasını P.Y.Qalperin, N.F.Talizina, D.B.Elkonin, V.V.Davidov, A.M.Matyuskin və başqalarının psixoloji nəzəriyyələri və konsepsiyaları təşkil edir. Həmin nəzəriyyələr kompüter tə"limi ilə əlaqədar işlənilmədiyindən müəyyən düzəlişlərə ehtiyac vardır. Bundan başqa, öyrədicilik funksiyalarının maşına verilməsi həmin funksiyaların dərindən tədqiq olunmasını tələb edir.

Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstитutu, ABPKİA və YH institutunun alımları bu sahədə elmi-tədqiqat işlərini genişləndirməli, respublikamızın yüz əlli mindən artıq müəllim ordusuna kompüter tə"limində əməli kömək göstərməlidir.

## Öyrədici proqramların yaradılması və istifadə edilməsi problem ləri

Kompüter tə"liminin ən aktual problemlərindən biri pedaqoji cəhətdən məqsədyönlü öyrədici proqramların hazırlanmasıdır. Kompüter tə"limi üçün tətbiqi proqram paketlərinin yaradılması və istifadə üzrə mövcud təcrübə onların fənn müəllimləri üçün ən səmərəli tə"lim vasitəsi olduğunu söyləməyə əsas verir. Öyrədici proqramlar istifadə olunması məqsədlərinə görə müxtəlifdir: idarəedici, diaqnostikalaşdırıcı, nümayişetdirici, generasiyaedici əməliyyatları yerinə yetirən, nəzərətedici, modelləşdirici və s.

İdarəedici və diaqnostikalaşdırıcı proqram, əsasən, dərsdə yaxud əlavə fərdi və qrup məşğələlərində tə"lim prosesini idarə etmək üçündür. Onlar şagirdlərə ardıcıl olaraq suallar verməyə, alınan cavabları təhlil etməyə, tədris materialının mənimsənilməsi səviyyəsini müəyyənləşdirməyə, şagirdlərin buraxdıqları səhvləri aşkara çıxarmağa və bununla əlaqəlar tə"lim prosesində zəruri düzəlişlər etməyə imkan verir. Kompüter tə"limi şəraitində nəzarət və özünüñəzarət prosesi daha dinamik xarakter alır, şagirdlərin müəllimlərlə əks əlaqəsi isə sistemli və məhsuldar olur.

Nümayiş proqramları displayin ekranında müəlli-min şərh etdiyi tədris materialına müvafiq rəngarəng, dinamik nümayiş materialı əldə etməyə imkan verir. Kimya, fizika, biologiyadan bu və ya digər hadisəni, mürəkkəb cihaz və mexanizmlərin işləmə prinsipləri ni, müxtəlif texnoloji proseslərin mahiyyətini, bə"zi bioloji hadisələri (toxumun cücərməsini, ürəyin döyünməsini, hüceyrənin bölünməsini və s.) nümayiş etdir-

mək mümkündür. Humanitar fənlər üzrə məşğələlərdə belə programlar müxtəlif məzmunlu mətnləri izah etməyə, aydınlaşdırmağa, coğrafi xəritələrdə fragmentləri göstərməyə, şagirdləri müxtəlif tarixi hadisələr məcrasına salmaq, yazıçı, şair və alımlərm yaradıcılıq laboratoriyası ilə tanış etməyə imkan verir.

Generasiyaedici programlar mövzu üzrə müəyyən tip məsələləri şərh edir, göstərir, hər bir şagirdin fərdi imkanlarına müvafiq sinifdə yoxlama yazı və müstəqil iş aparmağa kömək edir.

Öyrədici programların əməliyyat paketləri şagirdlərə kompüterin köməyi ilə müstəqil məsələ qoymağa və həll etməyə, displayin ekranında bu və digər fiquru təsvir etməyə, tərtib olunan konstruksiya, sxem, ayrı-ayrı detalların çertyojunda düzəlişlər aparmağa və s. imkan verir.

Nəzarətedici programlar - cari və yekun məqsədilə istifadə edilmək üçün tətbiq olunur. Onlar tə"lim prosesində zəruri əks-əlaqəni tə"min edir, daha çox şagirdin biliyini qiymətləndirməyə, yetirmənin, mənim-səmənin dinamikasını, şagirdin inkişafını və geriləməsini izləməyə, tə"lim nəticələrini təklif olunan tapşırıqların çətinlik səviyyəsinə, fərdi qabiliyyətlərinə, öyrənmə sür"ətinə, materialın həcminə, onun xarakterinə uyğunlaşdırmağa imkan verir.

Modelləşdirici programlar daha çox maraqlı doğurur, o, mürəkkəb eksperimentlərin aparılmasına, şagirdləri alımların konstruktur və arxitektura tədqiqat laboratoriyaları ilə tanış etmələrinə kömək göstərir.

Bəs, öyrədici programlar, program-paketi kim tərəfindən hazırlanmışdır? Onları fənn müəllimlərinə tapşırmaq olarmı?

Mövcud təcrübə göstərir ki, display arxasında məktəbinin 1 saatlıq səmərəli işini tə"min etmək üçün müəllim təxminən 100 - 150 saat əmək sərf etməlidir. Ona

görə də program-paketlərin hazırlanmasını fənn müəlliminə tapşırmaq, yə "qin ki, onun həddindən artıq yüksəlməsinə gətirib çıxarar.

Fikrimizcə, eksperimentdən müvəffəqiyyətlə keçmiş daha yaxşı öyrədici proqramların kütləvi şəkildə sayını çoxaltmaq faydalıdır. Ona görə də kompüter tə"liminin program tə"minatını ödəmək məqsədilə bu sahədə beynəlxalq əlaqələri genişləndirmək faydalıdır.

Öyrədici proqramların hazırlanması olduqca çətin prosesdir.

Maşınönümlü öyrədici proqramların yaradılması üçün kompüter tə"limi dərslərinin ssenarisinin hazırlanması ilk mərhələdir. Bu, müasir didaktikanın, tə"lim nəzəriyyəsinin həlli vacib problemidir. Doğrudur, proqramlaşdırılmış tə"limin didaktik problemlərinin işlənilməsi prosesində oxşar ssenarilərin yaradılması sahəində müəyyən təcrübə toplanmışdır. Vaxtilə Sumqayıt şəhəri, Lənkəran rayonu məktəblərində proqramlaşdırılmış tə"limlə məşğul olan bir qrup fizika, riyaziyyat müəlliminin yaxşı təcrübəsi vardi. Belorusiyanın bir qrup müəllimi Sumqayıtdakı 12 nömrəli məktəbin bu sahədə iş təcrübəsini ETPƏİ-nin fizika-riyaziyyat şö"bəsinin baş elmi işçisi, pedaqoji elmlər namizədi Azər Abbaszadə fizikanın proqramlaşdırılmış vəsait çap etdirmişdir. Digər alim və qabaqcıl müəllimlər də bu problemlə məşğul olmuşlar.

Tədris materialını proqramlaşdırmaq, yə "ni dərslərin ssenarisi hazırlamaq işin bir tərəfidir. Sonra o, maşının başa düşəcəyi dilə - maşın dilinə çevriləməlidir. Bütün bunlar isə maşinsız tə"lim şəraitində tə"limə verilən bütün müasir didaktik prinsipləri (elmilik, müvafiqlik, tə"lim, tərbiyə və inkişafın vahidiyyi, sistemlilik və ardıcılıq, əyalilik, nəzəriyyənin təcrübə ilə əlaqələndirilməsi, politexnik, tə"limdə fəallıq və şüurluluq, varislik, fərdi yanaşma) fənlərarası əlaqə və s. ödəməlidir.

## **Kompüter tə"liminə modullu yanaşma və "Informatika və HT-nin əsasları" kursunda onun imkanlarının həyata keçirilməsi**

Hazırda məktəb təcrübəsində tə"liminə modullu yanaşmaqdan geniş istifadə olunur. Modullu yanaşmanın əsasına sistemlilik, strukturlaşdırma, modullaşdırma, dinamiklik və çeviklik, məqsədlərin dərk olunması, əks əlaqə, fəallıq və əyanılık kimi prinsiplər qoyulmuşdur. Modullu tə"lim sistemi şagirdi bu prosesim mərkəzi figurauna çevirir, ona tələb olunan nəticələri tam yerinə yetirmək imkanı verir.

Bütövlükdə modullu tə"lim aşağıda göstərilənləri tə"min edir:

- Şagird, ona modullar şəklində təqdim olunan tədris programı üzrə müstəqil işləyir;
- modulların məzmunu və mənimsənilməsi prosesi şagirdlərin imkanları və tələblərinə adaptasiya olunur;
- tə"lim prosesinin idarə olunması şagirdləri tə"lim məqsədlərmə nail olmağa istiqamətləndirmək üçün onun başlangıç, aralıq və son vəziyyətləri nəzərə alınmaqla əks-əlaqə rejimində cərəyan edir;
- müəllim və şagirdlər arasında qarşılıqlı tə"sir qarşılıqlı anlama əsasında qurulur.

Pedaqoji təcrübədə bu prinsipləri müxtəlif yollarla həyata keçirmək mümkündür. Bunlardan biri də "Əmək bacarıqları modulları"dır. Tədqiqatımızın nəticələri göstərdi ki, bundan "Informatika və HT-nin əsasları" fənninin tədrisində müvəffəqiyyətiə istifadə etmək olar.

Modul sistemində iş mövcud tədris metodik materialların dərindən və incəliklərinə qədər yenidən işlənilməsini tələb edir. Bunun üçün birinci növbədə "İnformatika və HT-nin əsasları" kursunun modullu yanaşmanın tələbləri nəzərə alınmaqla tədris elementlərinin siyahısı tərtib olunmalıdır. "Kompüterdən istifadə kursu"nun modulları məzmununun nümunəsi:

- 1.EHM-nin quruluş sxemi;
- 2.MS - DOS əməliyyat sistemi;
- 3.Norton Sommander program-oyuq;
- 4.Leksikon mətnli redaktor;
- 5.Foxbase baza verilənlərinin idarəetmə sistemi;
- 6.SuperCalc cədvəl prosessoru;
- 7.Windows program oyuğu, Windows-da idarə edilən standart programlar;
- 8.Word mətnli redaktor;
- 9.Exsell cədvəl prosessoru;
- 10.Faylların arxivləşdirilməsi. PKZJR və ARJ arxivatorları;
- 11.Antivirus programları.

Şagirdlərin hazırlıq səviyyəsindən və "İnformatika və HT-nin əsasları" kabinetinin maddi-texniki bazasından asılı olaraq yuxarıdakı siyahını artırmaq, azaltmaq yaxud onda müəyyən düzəlişlər aparmaq olar.

Modullu programın tədris prosesində həyata keçirilməsinin əsas vasitəsi tədris elementi (TE) adlanır.

Tədris elementi (TE) - müəllimin rəhbərliyi altında aparılan təlim və ya özünütəhsil üçün istifadə edilən, bilik və ya bacarığın hər hansı elementar vahidinin mənimşənilməsi məqsədilə yaradılmış müstəqil (ayrıca) tədris materialıdır.

"İnformatika və HT-nin əsasları" kursu üzrə tədris elementləri hazırlanarkən onların məzmununun bitmiş fəaliyyət vahidinə müvafiq olmasına təşəbbüs edilmişdir. Ona görə də tədris elementləri kifayət qədər həc-

mə malikdir. Əlbəttə, onları dalia kiçik elementlərə də parçalamaq olardı, bu halda onlar fəaliyyətin bitmiş elementləri səviyyəsində olmazdı.

Beləliklə, informatika kursu üzrə (başlangıç səviyyə) tədris elementlərinin siyahısı aşağıdakı kimi ola bilər:

- fərdi kompüterin işə salınması və saxlanması;
- kompüterlə təhlükəsiz iş;
- çevik maqnit diskinin seçilməsi və onun işə hazırlanması;
- sistemli disketin yaradılması;
- istifadə edilmiş proqramların kompüterdə yüklenmədən azad edilməsi;
- faylların surətinin əks etdirilməsi və kənar edilməsi;
- kataloqların yaradılması və faylların surətinin çıxarılması;
- faylların müxtəlisf kataloq üzrə paylanması;
- leksikon mətnli redaktordan istifadə etməklə sadə mətnin hazırlanması;
- leksikon mətnli redaktordan istifadə etməklə cədvəlli mətnin hazırlanması;
- leksikon mətnli redaktordan istifadə etməklə mətnin formatlaşdırılması və onun səhifələrə ayrılması;
- leksikon mətnli redaktordan istifadə etməklə mətnin redaktə edilməsi;
- leksikon mətnli redaktordan istifadə etməklə vizit kartoçkasının yaradılması;
- Windows idarəetmə prinsipi ilə işləyən proqramın yüklenməsi və proqramdan çıkış;
- Paintbrush qrafik redaktorundan istifadə etməklə sadə təsvirin (şəklin) yaradılması;
- Paintbrush qrafik redaktorundan istifadə etməklə mürəkkəb rəsmi (şəklin) surətçixarma və çevirmə yolu ilə yaradılması;

- Write mətnli redaktordan istifadə etməklə sadə mətnin hazırlanması;
- Write mətnli redaktordan istifadə etməklə şəkilli mətnin hazırlanması;
- Word mətnli redaktordan istifadə etməklə cədvəli mətnin hazırlanması;
- Word mətnli redaktordan istifadə etməklə sadə mətnin hazırlanması;
- Word mətnli redaktordan istifadə etməklə şəkilli mətnin hazırlanması;
- Word mətnli redaktordan istifadə etməklə mətnin redaktə edilməsi;
- Word mətnli redaktordan istifadə etməklə vizit kartoçkasının hazırlanması;
- Word mətnli redaktorunda intervalın seçilməsi və mətnin səhifələrə ayrılması;
- Word mətnli redaktorunda müxtəlif fayllardan olan mətnlərin birləşdirilməsi (pəncərələrlə iş);
- ARJ arxivatorundan istifadə etməklə faylların arxivləşdirilməsi;
- PKZIP arxivatorundan istifadə etməklə faylların arxivləşdirilməsi;
- SUBD Foxbas-dakı hazır baza verilənləri ilə iş;
- SUBD Foxbas-da yeni baza verilənlərinin yaradılması;
- Surersalk cədvəl prosessorunda hazır elektron cədvəli ilə iş;
- Surersalk cədvəl prosessorunda yeni elektron cədvəlinin yaradılması;
- antivirus proqramlarından istifadə etməklə viruslara görə disklərin yoxlanması;
- Exsel cədvəl prosessorunda hazır elektron cədvəli ilə iş;
- Exsel cədvəl prosessorunda yeni elektron cədvəlinin yaradılması.

Nümunə üçün "Windows idarəetmə prinsipi əsasında işləyən programın yüklənməsi və programdan çıxış" adlı tədris elementini nəzərdən keçirək. Bu Windows idarəetməsinin öyrənilməsinə həsr edilmiş mövzularından birinci tədris elementidir.

Tədris elementinin quruluşu belədir:

1. Onun öyrənilməsi məqsədləri (həmin tədris elementini öyrənməklə siz);

2. Avadanlıq, materiallar və yardımçı vəsaitlər (həmin tədris elementi ilə işləmək üçün sizə nələr lazımdır);

3. Həmin tədris elementini müşayiət edən tədris elementləri və materiallar (şagird əlavə olaraq hansı tədris vasitələrindən istifadə edə bilər, o, hansı digər tədris elementləri ilə əlaqədardır). Həmçinin həmin tədris elementini öyrənmək üçün zəruri olan baza bilikləri;

4. Tədris elementləri məzmunu (bu bölmədə tədris materialının mahiyyəti aşkarlanır, şagirdlər üçün çalışmalar sistemi təqdim olunur);

5. Nailiyyətin yoxlanması (şagird öz nailiyyətlərinin yoxlanması yerinə yetirərək, materialı nə dərəcədə yaxşı mənimsədiyini aydınlaşdırır, biliyindəki çatışmazlıqları aşkara çıxarıır).

Məşğələlərdə hər bir şagird tədris elementini müstəqil öyrənir, çalışmalar sistemini yerinə yetirir və öz nailiyyətlərini yoxlayır. Tədris elementlərinin olması şagird üçün ona görə əlverişlidir ki, onlar da fərdi tezliklə işləyə bilir, pis mənimsənilən materialın üzərinə yenidən qayıda bilir. Paylama materialı kimi hər bir şagirdə tədris elementi ayrıca paylandıqda və məşğələlərdən sonra onlara verildikdə şagirdin optimal işləməsi üçün imkan və şərait yaranır. Bu halda icmal tutmağa ehtiyac qalmır, dərs vaxtı səmərəli və məqsəd-yönlü şəkildə sərf olunur, şagirdlər üçün istədiyi vaxt

tədris materialı üzərinə yenidən qayıtməq, onu təkrar etmək, incəliklərinə qədər və dərindən öyrənmək imkanı yaranır.

Tə"limdə mödullu yanaşmanın tətbiqi tədris prosesinin fərdiləşdirilməsi üçün şərait yaratmaqla müəllimin imkanlarını zənginləşdirir. Fərdiləşdirmə burada, hər şeydən əvvəl, şagirdlərin təxminini hazırlığının hesabına alınması (bilik və bacarığının səviyyəsi), psixoloji xüsusiyyətlərinə görə diferensiallaşdırılması (temperamenti, idrak prosesinin cərəyan etməsi xarakteri, mənimsəmə qabiliyyəti və öyrənmə elementləri ilə işləmə sərəntiqi) ilə əlaqədardır. Bundan başqa, tədris prosesinin çevik təşkili imkanı yaranır. Bu halda hər bir şagird üçün ayrı-ayrılıqda tədris elementlərinin paketləri hazırlanıb. Bununla məşğələləri buraxmaq problemi də aradan qaldırılmış olur. Şagird buraxdığı tədris elementlərini məsləhət saatları və ya əlavə məşğələlərdə yerinə yetirə bilər.

Bununla bərabər, tədris prosesini düzgün təşkil etmək üçün müəllimin həmişə ehtiyat tədris elementləri olmalıdır ki, onları daha qabiliyyətli şagirdlərə təqdim edə bilsin. Bu tədris elementləri şagirdlərin biliyini inkişaf etdirmək, dərinləşdirmək, onların möhkəm və şüurlu surətdə mənimsənilməsi üçündür. Eyni zamanda, həmin əlavə tədris elementlərini mənimsəyə bilməyən şagirdlər əziyyət çəkməməlidirlər. Çünkü onlar öyrənilməsi zəruri olan əsas tədris elementləri deyil, əlavə tədris elementləridir.

## Kompüter-şagird dialoqları

Hökumətin "Orta tədris müəssisələri şagirdlərinin kompüter savadının tə"min edilməsi və elektron-hesablama texnikasının tə"lim prosesində geniş surətdə tətbiqi tədbirləri haqqında" 1985-ci il mart tarixli qərarı ölkəmizdə elmi-texniki tərəqqinin nailiyyətləri ilə əlaqədar gənclərin ümumtəhsil səviyyəsinin yüksəldilməsi və tə"lim prosesinin idarə edilməsi üçün böyük perspektivlər açır.

Respublikamızda on ildən artıqdır ki, IX və X sinif şagirdlərinə "Informatika və hesablama texnikasının əsasları" fənni tədris olunur. Getdikcə məktəblərin kompüterlərlə tə"minatı yaxşılaşır, yeni fənnin tədrisi nə aid elmi-metodik məqalə və kitabçaların sayı artır, müəllimlərin təcrübəsi yüksəller və bütün bunlar son nəticədə fənnin tədrisi keyfiyyətinə müsbət tə"cir göstərir. Hazırda respublikamızın məktəblərində onlarla qabaqcıl müəllim informatika və hesablama texnikasının əsaslarını lazımi elmi-metodik səvliyədə öyrədə bilir. Bu, işin bir tərefidir. İşin ikinci tərəfi müəllimlərin (həm də şagirdlərin) kompüterdən blr tə"lim vasitəsi kimi istifadə etməyə alışmasıdır. Axı, o, tə"limin texniki vasitələri kimi müəllimin əməyini xeyli yüngülləşdirməyə, dərslərin intensivləşdirilməsi və diferensiallaşdırılmasına nail olmağa böyük kömək göstərər. Kompüterlər çox baha başa gəlir və kompüter siniflərindən həftədə yalnız 2-4 saat müddətində sadə Beyzik alqoritmik dilində mürəkkəb olmayan hesablama məsələlərinin həllini programlaşdırmağı öyrətməklə kifayətlənmək olmaz. Kompüter siniflərindən, onun tə"lim imkanlarından maksimum istifadə edilməlidir.

Doğrudur, respublikamızda kompüterin tə"lim imkanlarının tədqiqinə və onlardan tə"lim prosesində istifadə olunmasına başlanılmışdır. Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutu ilə Mərkəzi MTİ-nin əməkdaşları tərəfindən "Informatika və hesablama texnikasının əsasları" fənninin indi nəzərdə tutulduğu kimi, IX sinif şagirdlərinə deyil, hətta YIII sinif şagirdlərinə, özü də qismən dərinləşdirilmiş programla öyrədilməsinin mümkünluğu və kompüterin tə"lim imkanları tədqiq edilir. Elmi eksperiment Mərkəzi MTİ-nin bazasında Bakı məktəblərinin YIII sinif şagirdləri ilə aparılır. İlk sınaq və axtarışların nəticəsi belədir: yeni fənn hətta qismən dərinləşdirilmiş programla YIII sinif şagirdləri tərəfindən də yaxşı mənimsənilir, onların intellektual inkişafını sürətləndirir, yuxarı sınıflarda kompüterlərdən tə"lim vasitəsi kimi istifadə etmək üçün böyük perspektivlər açır, kompüter müəllimin bir çox funksiyasını öz üzərinə götürməklə onun əməyini yüngülləşdirir.

Gəncə zona Müəllimləri Təkmilləşdirmə İnstitutu ilə H.Zərdabi adına API-nin əməkdaşları ilə birlikdə həm yeni fənnin tədrisi metodikası, həm də mikrokal-kulyatordan tə"lim prosesində istifadə edilməsi üzrə tədqiqat işləri aparılır. Tədqiqatçılar əldə etdikləri nəticələri yerli mətbuatda çap olunmuş bir neçə məqalə, bir kitabça və tədris filmində ümumiləşdirmişlər.

Bakıdakı 132 və 190, Sumqayıtdakı 12 və 32, Neftçaladakı 1, Yevlaxdakı 2 nömrəli və Qoyun binəsi kənd orta, Ağdamın 5, Bərdənin 3 nömrəli məktəbiərinin müəllimlərin də şagirdlərin kompüter savadından tə"lim məqsədləri üçün istifadə edilməsi sahəsində müsbət nəticə toplanmışdır.

Göstərilən mühəffəqiyyətlərlə yanaşı, qeyd etməliyik ki, müəllimlərin çoxu kompüterin tə"lim imkanlarından istifadə etmir. Onlar informatikanı "özündə

"şey" kimi başa düşür, onun üniumtəhsil fənləriin öyrənilməsində yeni yol açdığını təsəvvürlərinə belə gətirmirlər.

Dogrudur, kompüter bir sıra parametrlərinə görə hələlik tə"limin texniki vasitələrindən geri qalır: EHM-nin ekranındaki təsvirlər kinoekrandakı təsvirdən zəifdir, təsvirlərin səslə müşayiəti haqqında da eyni sözləri demək olar; ekrandan mətnin oxunması kitabın oxunmasına nisbətən yorucudur; nəhayət, şagirdlərin EHM ilə dialoqu klassik "müəllim - şagird" dialoquna nisbətən aşağı səviyyədədir. Bütün bunlara baxmayaraq, şagirdlər artıq EHM-nin ekranı qarşısında oturub saatlarla işləməyi sevirlər. Beləliklə, "uşaqlar televizor arxasında" klassik problemi "uşaqlar kompüter arxasında" problemi ilə əvəz olunur. Qarşıda duran vəzifə EHM-ni tə"lim-tərbiyə prosesinə mümkün qədər tez daxil etməkdir. Tədris prosesini elə qurmaq lazımdır ki, müəllim və şagirdlər kompüterdən tə"lim məqsədləri üçün maksimum istifadə edə bilsinlər. Axı, EHM-lə işləməyi bacarmaq kompüter savadının tərkib hissəsidir.

Müəllimlərə kömək etmək məqsədilə tə"lim prosesini kompüterləşdirməyə imkan verən kompüter-şagird dialoqlarının təşkili üzərində dayanaq.

İnsan-maşın dialoqunun üç rejimdə (səviyyədə) işi mə"lumdur: reaktiv, aktiv və interaktiv.

Birinci rejimdə EHM-dən istifadə edən şagirdin ona verilən suallara sadə cavabları nəzərdə tutulur: bu zaman kompüterin suallarınaya "hə" və ya "yox" cavabı verilir, yaxud ekranda göstərilmiş mümkün cavablardan biri seçilir, başqa halda isə hesablamaya aid suallara ədədlər vasitəsilə cavab verilir. Reaktiv rejimdə işləyən tə"lim proqramları yoxlayıcı və ya məşqətdiricilər adlanır. Onları asanlıqla tərtib etmək olar. Elə ona görə də belə proqramlar kifayət qədər və tematikasına görə çox müxtəlidir. Onların köməyi ilə şagird, məsə-

lən, triqonometrik düsturları necə bildiyini, sözün və cümlənin morfoloji təhlilinin düzgünüyünü yoxlaya bilər. Yaxud sulfat turşusunun sintezinin sxemini yadına sala bilər. Bu programlar yoxlama yazı işləri və zaçotların aparılması üçün də əlverişlidir. Onlardan geri qalan şagirdlərlə aparılan məşğələlərdə, yeni biliyin izahından sonra billyin möhkəmləndirilməsində də istifadə etmək olar.

EHM-nin ekranında müəyyən təbii prosesin gedişi təsvir olunan sadə imitatorlar da belə proqramlar sərəsına daxildir. Bunun köməyilə şagird ixtiyarı olaraq başlangıç şərtlər seçib maşına daxil etməklə, məsələn, raketin hansı sür"ətlə Yerin, Günəşin və ya ulduzlara-rası hava gəmisinin peyki ola biləcəyini yoxlaya bilər. Yaxud onlarla ammiakin hansı temperatur və təzyiqdə sintezinin daha sür"ətlə getməsini aydınlaşdırmaq mümkündür.

Adları çəkilən tə"lim proqramlarının ümumi nöqsan cəhəti onların məhdudluğudur: məsələn, "Sintaksis" proqramı morfoloji təhlil üzrə bir neçə söyü əhatə edir, digərləri üçün yaramır. "Peykin buraxılması" proqramında peykin ancaq Aydan yaxud Veneradan buraxılması nəzərdə tutulur. Proqramdakı bu məhdudiyyət şagirdlərə mə"lum olduqdan sonra onların məraqları azalır. Ona görə də onlardan bircə dəfə istifadə etmək kifayətdir.

İkinci rejimdə EHM-dən istifadə edən şagirdlərdən yüksək fəallıq, təfəkkür, həm də yaradıcılıq qabiliyyəti tələb olunur. Onlar fəal tə"lim proqramları ilə işdə çoxlu sayıda yeni və müxtəlif imkanları araşdırır, özünün müstəqil müəyyən etdiyi həll yolunu və ya sualın cavabını seçir, bununla öz yaradıcılıq imkanlarını təzahür etdirirlər. Fəal dialoqun ən sadə variantı oyundur. Elə ona görə də uşaqlar, hətta yaşlılar arasında "kom-pütər oyunları" geniş yayılmışdır. Təsadüfi deyildir ki,

EHM ilə şahmat oynamamaq arzusu da kompüter erasının üfüqlərində meydana gəlmişdir. İndi isə, necə deyərlər, EHM-lə həndəsə, fizika, iqtisadi coğrafiya, antik tarix "oynamamaq" zərurəti yaranmışdır. Göstərilən fənlərin müəyyən mövzularını öyrənmək üçün hal-hazırda xeyli fəal proqramlar tərtib edilib müəllimlərin istifadəsinə verilmişdir. Bunları müəllimlər də müstəqil hazırlaya bilərlər. Bunun üçün pedaqoji kollektivin birgə sə"yi tələb olunur.

Fəal proqramın mahiyyətini izah etmək üçün məsələn, həndəsə dərsliyindəki tə"lim yollarının yazılışını fəal "konstruktur" proqramı ilə müqayisə edək. Dərslikdə material nəql formasında şərh edilir. Fəal, öyrədici proqram tərtibçilərinin əməyi dramaturqun əməyinə bənzəyir, proqramın maketi isə kinofilmnin ssenarisini xatırladır. Lakin bu da fəal proqramın şərhindən bir qədər fərqlənir. Adı filmnin ssenarisi xətti qurulur, yə"ni filmnin qəhrəmanları müəllifin yalnız qabaqcadan planlaşdırıldığı fikirləri, sözləri deyirlər. Tə"lim proqramı ilə işləyən şagirdlər isə əksinə, çoxlu sayda mümkün əməliyyatlardan birini yerinə yetirir, həm də bütün mümkün əməliyyatlar qabaqcadan proqramın ssenarisində fəal dialoqla birlikdə nəzərdə tutulur. Söz yox ki, belə ssenarinin tərtibi çətindir, lakin o, şagird üçün da-ha maraqlıdır - burada şagird öz yeni "dünyasını" qurur və onun qanuna uyğunluqlarını dərk edir.

Bu qayda ilə qurulmuş həndəsədən "konstruktur-proqramı" şagirdə mə"lum riyazi amilləri yeni yolla açmağa imkan verir. Bundan başqa, şagirdlər üçün yeni hipotezlər fikirləşib tapmaq, onu konkret misallar üzərində yoxlamaq, mümkün isbat yollarını planlaşdırmaqdan ötrü şərait yaranır.

Tə"lim proqramlarını təkcə riyaziyyat, fizika fənləri üçün deyil, digərləri üçün də tərtib etmək olar. Məsələn, "Afrikanın iqtisadi coğrafiyası"nın şaxəli tə"lim

programını təsəvvürə gətirmək o qədər çətin deyil. Bu programla işdə şagird müxtəlif təbii zonalarda təsərrüfat demoqrafik quruluşun fərqi praktik olaraq başa düşəcək, iqtisadiyyatın təbii ehtiyatlardan, nəqliyyat vəsiti lərindən və ən "ənəvi dövlətlərə rəsədi əlaqələrdən asılılığını dərk edəcəkdir. Beləliklə, EHM-nin ekranı ilə fəal dialoq formasında işarələrlə və qrafiklə verilmiş materialın mənimsənilməsi dərslikdən mövzunun öyrənilməsindən asan və maraqlıdır.

İnsan-maşın dialoğunun üçüncü səviyyəsi interaktiv dialoq adlanır. Belə dialoq üçün nəzərdə tutulan tə"lim proqramları müəllimdən və şagirddən daha yüksək hazırlanmış, fəallıq tələb edir. Axı, şagirdlərin EHM-dən sərbəst istifadə edə bildiyi bir halda müəllim üçün tə"lim prosesini idarə etməkdən ötrü imkan və şərait yaranır. Vəzifə şagirdlərin orijinal suallarına müəllimin cavab verməyə daim hazır olmasıdır. Burada söhbət tə"lim proqramını həddindən artıq yükləməkdən və ya müəllim pultuna mə'lumatı necə göndərməkdən getmir. Bütün bunları şagirdlər informatikanın əlifbasını öyrəndikləri ilk dərslərdə mənimsəyirlər. Müəllim onların bu bacarığından istifadə etməlidir. Mübüm vəzifə öyrənilən fənnin mahiyyəti ilə əlaqədardır. Müəllim onlardan baş çıxarmalı və tezliklə diaqnoz qoymalıdır: qarşıya çıxan sual şagirdin təklif edilən tə"lim proqramı ilə fəal işləyə bilməməsi ilə əlaqədardır, yoxsa uyğun cavabı EHM-dən almaq mümkün deyil? Onda suala cavab tapmaq üçün kitabı müəyyən hissəsini oxumağı təklif etmək olar. Yaxud sual o qədər orijinaldir ki, müəllim özü ona cavab verməlidir yaxud da bu cavabı bütün sınıfə izah etməlidir. Müəllimin cavabının forması, həmçinin müxtəlif ola bilər: ya şagirdin kompüterinə müvafiq gələn tə"lim proqramı göndərmək olar yaxud əvvəlkə proqramla başqa bir məsələni həll etməyi şagirdə tapşırmaq olar, yaxud da dərslikdən

müəyyən bölməni öyrənməyi təklif etmək olar. Nəhayət, tə"lim EHM-nın ədədi eksperiment və onun nəticələrinin qrafiki təsvir imkanlarından istifadə edib şagirdin irəli sürdüyü maraqlı sual və ya hipotezin kollektiv müzakirəsi təşkil olunur. Bütün bunlar birlikdə EHM ilə ünsiyyətin interaktiv formasıdır.

Yuxarıda qeyd etdik ki, şagirdin bə"zi suallarına EHM-da cavab tapmaq mümkün olmadıqda oraya müəllim pulsunun müvafiq tə"lim programı daxil edilir. Çünkü müasir mikro EHM-nın yaddaşı istənilən suali mahiyyətcə təhlil etmək üçün zəruri proqramların hamısını özündə yerləşdirə bilmir. Buna baxmayaraq, hər bir müəllim ayrı-ayrı şagirdlərlə və ya bütün siniflə oxşar dialoqa girməkdə zəngin təcrübə qazandıqdan sonra interaktiv dialoqdan istifadə edə bilər.

## Kompüter və ümumtəhsil fənləri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikasında təhsil sisteminin informatlaşdırılması" programında informatika kursunun öyrədilməsi ilə yanaşı, ümumtəhsil fənlərinin tə"limində EHM-dən istifadə üzrə sınaqların təşkili nəzərdə tutulmuşdur. Bu tələb tədris prosesində kompüterin əsas funksiyaları, yə"ni onun öyrənmə obyekti və tə"lim vasitəsi olması ilə əlaqədardır. Yeni fənnin əsaslarını dərindən mənimseməsi işin bir tərəfidir. Onun ikinci tərəfi kompüterin tə"lim imkanlarından digər ümumtəhsil fənlərinin öyrənilməsində geniş surətdə istifadə edilməsinə nail olmaqdır. Bu isə çox asan deyil və tədqiqatçılardan, müəllimlərdən, şagirdlərin kompüter sa vadından istifadə edib, onların bu sahədə bilik, bacarıq və vərdişlərini ümumtəhsil fənlərinin daha dərindən öyrənilməsinə istiqamətləndirməyi, geniş sınaqlar aparmağı, bu yolla kompüterin mə"lum olmayan tə"lim imkanlarını aşkarla çıxarıb, onlardan səmərəli istifadə etməyi tələb edir. Bununla əlaqədar respublikamızda müəyyən işlər görülür. Azərbaycan Elmlər Akademiyası Kibernetika Elmi-Tədqiqat İnstitutu ABPKİA və YH İnstitutunun bazasında təşkil edilmiş eksperimental siniflərdə sınaqlar aparır. N.Tusi adına ADPU-nun hesablama riyaziyyatı kafedrası, Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan ETPEİ kompüterin tə"lim imkanlarını araşdırır.

Əldə edilmiş ilk nəticələr göstərir ki, tə"limin kompüterləşdirilməsi ümumtəhsil fənlərinin tədrisi keyfiyyətinin yüksəldilməsi üçün böyük imkanlara malikdir.

Bakıdakı 190, Sumqayıtdakı 12 nömrəli məktəblərdə, yeni tipli tədris müəssisələri olan litsey və gimnaziyalarda, bir sıra orta ixtisas və ali məktəblərdə müəllimlər səmərəli təcrübə toplamışlar. Belə ki, şagirdlərə hesablama texnikasının əsasları öyrədilməklə yanaşı, tətbiqi haqqında da mə'lumat verilir. Əlbəttə, bùnlar ilk təşəbbüsler kimi qiymətləndirilməlidir.

Əvvəlcə onu qeyd edək ki, kompüterdən hansı tədris fənlərinin öyrənilməsində və tə"limin hansı mərhələsində istifadə edilməsi üzrə fikirlər müxtəlifdir. Bə"zi müəlliflər onun köməkçi rolunu əsas götürərək kompüterdən tə"limin yalnız müəyyən mərhələlərində ayrı-ayrı vəzifələrin yerinə yetirilməsinə tətbiqini faydalı sayır və bununla onun əyanılıyinin yüksəlməsinə, təfəkkür fəaliyyətinin fəallaşmasına səbəb olduğunu qeyd edirlər. Belə bir fikir də vardır ki, guya kompüterin imkanı xüsusilə humanitar fənlərin öyrənilməsi üçün məhduddur.

Bütün bunlarla razılışmaq olmaz. Kompüter - tə"lim fəaliyyətinin universal vasitəsidir; o öz məzmu-nu və təşkilatı imkanları ilə tamamilə müxtəlif sahələrdə tətbiq edilə bilər. Dünya alımlarının əldə etdikləri nailiyyətlər bunu bir daha sübut edir.

Dünya alımları tərəfindən dedikcə mürəkkəb quru-luşa malik olan insan beyninin riyazi modeli qurulmuşdur. Elektron maşınının köməyi ilə xəstənin diaqnozu müəyyənləşdirillir. Elektron maşın şahmat oynayır, özü də peşəkar şahmatçını mat qoyur, mətni bir dildən diğərinə tərcümə edir, şe'r yazır.

Akademik A.N.Kolmoqorov ədəbiyyat sahəsindəki riyazi qanuna uyğunluqları aşkarla çıxarmaq üçün A.S.Puşkinin po-eziyasına müraciət etmişdir. Bu da təsadüfi deyildir. Çünkü po-eziyadakı yiğcamlıq, informasiya tutumu nəşr sahəsində yazılmış əsərdə olan yiğcamlıqdan və informasiya tutumundan dəfələrlə çoxdur. Bu tutumun böyükliyündən bir sıra yazıçılar da istifadə etmişlər. Buna inanmaq üçün V.Şekspirin əlyaz-

malarına baxmaq kifayətdir. O, nəşr əsərlərini yazarkən poeziya elementlərindən istifadə etmişdir. Fikrini əvvəlcə nəzm şəklində yazar, sonra isə onu nəşrə çevirmiş. Böyük ədibin əlyazmalarında ümumi riyazi qanunauyğunluqları akademik A.N.Kolmoqorov aşkar edərək, onu riyazi dildə izah etmişdir. Bu izah qaydası poeziya yaradıcılığının riyazi modeli adlamır. Bu cür modellərin əsasında bir dildə yazılmış əsərin başqa bir dilə tərcümə olunması üçün ümumi qanunauyğunluq olan linqvistika qanunu meydana çıxmışdır.

Professor R.X.Zarinov tərəfindən "Ural-2" elektron-hesablayıcı maşını üçün tərtib edilmiş alqoritm və program əsasında bəstələnmiş musiqi əsərləri geniş şöhrət qazanmışdır. Akademik P.S.Aleksandrov musiqinin qanunauyğunluqları ilə əlaqədar maraqlı tədqiqatlar aparmışdır.

Riyazi məntiq sahəsində elektron maşınların imkanlarından istifadə edilərək riyazi teoremlər düzəldilir, isbat edilir və onların nə dərəcədə doğru olduğu müəyyən edilir. Elektron maşın nəinki elm və texnikanın ayrı-ayrı sahələrinin inkişafını sürətləndirir, o həm də böyük arxeoloji tədqiqatların aparılmasına imkan və şərait yaradır. Bu tədqiqatlardan alınmış zəruri mə'lumatlara əsaslanaraq, bir neçə əsr əvvəl kökü kəsilmiş Mayya xalqının bəşəriyyətə namə'lum olan dili, adət və ənənələri, elm və mədəniyyət səviyyəsi, etnoqrafiyası kəşf edilib üzə çıxarılmışdır. Mayya xalqının, sözün əsl mə'nasında, yenidən kəşf olunmasında böyük rus riyaziyyatçısı S.L.Sobolevin tədqiqatları mühüm rol oynamışdır.

Kosmik uçuşların idarəsi, onların trayektoriyasının korreksiyası, nüvə enerjisinin təşkili və idarə edilməsi problemi məhz elektron texnikasının köməyi ilə həll olunur.

Ümumiyyətlə, elektron-hesablama maşınlarının xidmətindən elm və texnikanın 600-dən artıq sahəsində müvəffəqiyyətlə istifadə edilir.

Kompüter savadına yiylənmək psixoloji cəhətdən müəyyən fəaliyyətə yiylənmək deməkdir. Özü də bu tamamilə yeni fəaliyyətdir, çünki burada prinsipcə şagirdlərə mə'lum olmayan vasitələrdən istifadə olunur. Mə'lum olduğu kimi, qarşıya qoyulmuş məqsədə çatmaq, bu fəaliyyət üçün spesifik məsələni həll etmək üçün zəruri nə varsa - hamısı fəaliyyətin vasitələri adlanır. Fəaliyyət vasitələrinə maddi obyektlər (maşınlar), məsələnin şərtinə daxlı olmayan, lakin onun həlliçün vacib olan maddiləşdirilmiş obyektlər (mütəlif biliklər) daxildir.

Nəzərdən keçirdiyimiz fəalliyətdə əsas maddi vasitə olaraq kompüterin özü, daha dəqiq desək, onun maddi hissəsi: prosessor, giriş, çıxış və yaddaş qurğuları götürülür.

Maddiləşdirilmiş vasitələrə isə, hər şeydən əvvəl, riyazi tə"minat, yə"m kompüter üçün programlar sistemi, həmçinin programlaşdırma dilləri aiddir.

Nəhayət, ideal vasitələrə kompüterin köməyi ilə məsələ həlli vasitələri haqqında müxtəlif biliklər, həmçinin məsələnin məzmununa, onun həllinin axtarılması, planlaşdırılmasına və nəzarətə aid biliklər daxildir.

Doğrudur, ölkəmizdə "İnformatika və hesablama texnikasının əsasları" kursu riyaziyyat və fizika fənləri zəminində qurulmuşdur. Lakin bu o demək deyildir ki, onu kimya yaxud dil-ədəbiyyat fənləri zəminində qurmaq olmaz. Bu, həmin fəndən dərs deyən müəllimlərin hələlik fizika və riyaziyyat ixtisaslı olmaları ilə əlaqədardır. Bütün fənn müəllimləri yeni fənnin elmi-texniki əsaslarını öyrəndikdən sonra kursun məzmununu təkmilləşdiriləcək və zənginləşdiriləcəkdir. Yeni fənn üzrə şagirdlərin və bütün fənn müəllimlərinin bilik və

bacarıqları bütövlük də ümumtəhsil fənlərinin daha dərindən öyrənilməsində işlək aparata çevriləcəkdir. Bəs digər ölkələrdə yem kursun məzmununa və ona verilən tələblərə necə yanaşılır?

Bolqaristanda "İnformatika və hesablama texnikasının əsasları" kursu riyaziyyat və fizika fənləri zəminində qurulmuşdur. Burada programlaşdırılmaya aid bələsirə tapşırıqların həlli dərin riyazi hazırlıq tələb edir. Buna baxmayaraq, orada fənlərarası əlaqəyə geniş yer verilmişdir. Başqa ölkələrdə sonuncu ən "ənə daha qabarlıq şəkildə özünü göstərir. Belə ki, ABŞ-in məktəblərinin, xüsusilə yuxarı siniflərində kompüter savadının digər fənlərlə əlaqəsinə daha çox diqqət edilmişdir. Fransamın görkəmli mütəxəssisləri birbaşa göstərirlər ki, kompüter savadına yiyələnmək bütün fənlər üzrə məsələ həllində kompüterdən istifadə etməyi bacarmaq deməkdir. Fikrimizi ümumiləşdirərək belə nəticəyə gəlirik ki, kompüter savadı şagirdlərdə formalasdırılan bilik və bacarıqlar sisteminə sadəcə bir əlavə kimi başa düşülməməlidir. Bu o deməkdir ki, şagirdlər kompüter savadı üzrə əldə etdikləri bilik və bacarıqları digər fənlərin mənimsənilməsinə tətbiq etməyi də bacarmalıdır. Yəni fənn üzrə qazanılan biliklər şagirdlərin ümumtəhsil, politexik və peşə hazırlılığına daxil olan tədris fənlərinin mənimsənilməsi vəsisi olmalıdır.

Kompüterin təlim prosesində istifadə olunmasına aid bir neçə nümunə göstərək.

Hamiya mə'lumdur ki, məktəblərin çoxu mürəkkəb sintaksisdən çəkinir, yazılışının düzgünlüğünə şübhə olan sözlərdən istifadə etmirler. Onlar yazı nitqi həddən artıq kasibdir və bu hal səhv buraxmaq qorxusundan meydana gəlir. Səhvdən qorxu isə bir çox şagirdlərdə yazılı nitqə mənfi münasibət yaradır. Belə vəziyyət şifahi nitqi ifadəli olan şagirdlərdə də müşahidə

də olunur. Kompüterlə ünsiyyəti asanlaşdırın ədəbi mətnlərin işlənməsi sistemi yuxarıda göstərilən nöqsanları aradan qaldırmaq üçün ən güclü vasitədir. O, məmkün səhvlardən qorxu hissini aradan qaldırmağa kömək edir. İlk sınaglar göstərir ki, bu zaman, əvvələn, şagirdlər tərəfindən fikrin yazılı şəkildə ifadə edilməsinə münasibəti dəyişir, digər tərəfdən ifadə yolu xeyli yaxşılaşır, üçüncüsü isə şagirdin yazı savadı yüksəlir. Güman etmək olar ki, yaxın gələcəkdə kompüter parkı genişləndikcə tədris programında şagirdlərin belə sistemlərdən istifadə etmələri zəruri hesab ediləcəkdir.

Kompüterin köməyi ilə hazırda nə orta, nə ali məktəbdə tam yerinə yetirilə bilməyən ədəbi əsərlərin oxunuşunu təşkil etmək məmkündür. Fikrimizi sübut etmək üçün rus alimi Y.M.Lotmanın sözlərinə müraciət edək. O, "Yevgeni Onegin" əsərinə yazdığını izahatda göstərir ki, Puşkinin bu ölməz əsərini 1820-30-cu illərdə ən hazırlıqlı oxucular belə başa düşməmişdir. Ahım qeyd edir ki, heç bir oxucu, əgər o, rus dilini bilməyinə, sağlam düşüncəsinə əsaslanıb, əsərdəki eyhamları, gizli sitatlari, başqa əsərlərin tə"sirini nəzərə almırsa, məişətdəki həqiqətləri bilmirsə, müəllifin stilistik oyunuunu hiss etmirsə onun, "əsəri başa düşürəm" - deməyə haqqı yoxdur. Mətni tamamilə başa düşmək üçün fəlsəfi, ədəbi-tarixi, tarixi-məişət, stilistik və digər araşdırırmalar tələb olunur. Hələ indi də, hətta tələbə-filoloqlar üçün çətin olan bu məsələləri kompüter yuxarı sınıf şagirdləri üçün məmkün edə bilir.

Belə bir sual yerinə düşər! Bütün bunlar şagirdlərə lazımdır mı? Axı, məktəb programı bu qədər incəlikləri bilməyi tələb etmir. Əlbəttə, bu suala birqiyəmtli cavab vermək olmaz. Lakin skeptiklərin yadına salaq ki, vaxt var idi ki, vurma və bölmə yalnız universitetlərdə öyrənilirdi, özü də hamısında yox. Başqa bir misal. İyirmi beş il bundan əvvəl kim düşünə bilərdi ki, şagirdlərə

informatika və hesablama texnikasının əsasları öyrədi-ləcəkdir.

Tarixin öyrənilməsi zamanı kompüterin potensial imkanları daha çox nəzərə çarpir. Müasir videotexnikadan (hələ qoloqrafiyadan istifadə olunmaqla yaranan perspektivlərdən danışmırıq), həmçinin kompüterlə dialoqlu qarşılıqlı tə"sirdən istifadə tarixi dərin-dən öyrənmək üçün ağla gəlməyən perspektivlər açır, şagirdləri tarixi hadisələrin şahidi və hətta "iştirakçısı" edir.

Coğrafiya dərslərində kompüter şagirdləri Jül Ver-nin 15 yaşı kapitanın düşdüyü namə "lum yerlərə, ayaq dəyməyən adalarə "apara" bilir, bu zaman şagird kom-püterin köməyi ilə qarşıya çıxan çətinlikləri müstəqil aradan qaldırmaq imkam əldə edir. Bütün bunlar uzaq gələcək deyil, yaxın perspektivdir. Artıq indi şagirdləri kəşflərin "iştirakçısına" çevirən, bununla hadisələri canlı şəkildə, dinamik vəziyyətdə öyrənməyə imkan ve-rən öyrədici maşınlar vardır.

Kompüter bədii tərbiyə sahəsində də müvəffəqiyyətlə tətbiq edilə bilər. O, şagirdlərə televiziya ekranında rəngli təsvirlər yaratmağa, onun formasını, ölçüsü, şəklini və onun hissələrinin rəngini asanlıqla dəyişməyə imkan verir. Yaxud təsəvvür edək ki, uca-danışandan musiqi sədaları eşididir və bununla eyni vaxtda displaydə onun not təsviri göstərilə bilir. Həm buna, həm digərinə səhv daxil edib, onların tapılmasını şagirddən tələb etmək olar. Yaxud avtomatik sinteza-torun köməyilə şagirdlər musiqinin ifadə vasitələri sis-temini - səsin tonu, ritmi, ahəngini seçərək müəyyən kompozisiya yaratmaq imkanı əldə edirlər. İxtisasçılar belə hesab edir ki, bu tə"limin kompüterləşdirilməsinin istiqamətlərindən biri olacaqdır. Kompüterin musiqi tə"limində tətbiqmə aid xüsusi jurnallar nəşr edilir.

Tə"limin kompüterləşdirilməsi prosesini dayandır-maq olmaz, kompüterin tə"limdə tətbiqi geriyə döñə-

cək proses deyildir. Lakin bu o demək deyildir ki, həmin proses özbaşına olacaqdır. Onun dinamikası təhsil sistemi ilə əlaqədar olan hər bir şəxs dən: alımlerdən və müəllimlərdən, yeni hesablama texnikasını yaradanlardan və program tə"minatçılarından asılıdır.

Tə"lim prosesində kompüterdən səmərəli istifadə etmək üçün bir çox problemlər həll edilməlidir. Aydın məsələdir ki, ümdə problem maddi-texniki tə"minatdır, bütün məktəblərin ucuz, şagirdlərin işlədə biləcəkləri kompüterlərin kütləvi şəkildə istehsalıdır. Lakin alımlərin çoxu düzgün mövqe tutaraq psixoloji-pedaqoji problemlərin həllini kompüter tə"minatından daha vacib və üstün hesab edirlər. Mə"lumdur ki, güclü program tə"minatına malik (bunsuz kompüter lensesiz maqnitafona bənzəyər) ən müasir kompüterlər belə özü-özünə tə"limin səmərəliliyini yüksəldə bilmir. Deməli, tə"lim tə"minatı program tə"minatına nisbətən dalia mürəkkəb vəzifədir.

Hələlik, çox qısa bir müddət üçün vacib vəzifə akademikdən başlamış məktəbliyə kimi, nazirdən başlamış fəhləyə kimi hamının kompüter savadına yiyələnməsidir.

Müəllimlərin ümumi kompüter savadı məktəbdə şagirdlərin kompüterə olan maraqlarının yüksəldilməsində lazımi şərait yaradan amilə çevrilməlidir.

## **Məktəbdə "Hesablama texnikası kabinetini"nin tərtibi və burada tədris işlərinin təşkili**

Hökumətin 1985-ci il 28 mart tarixli 271 sayılı "Orta tədris müəssisələri şagirdlərinin kompüter savadının tə"min edilməsi və elektron hesablama texnikasının tə"lim prosesində geniş surətdə tətbiqi tədbirləri haqqında" qərarının 3-cü bəndim yerinə yetirmək məqsədilə Təhsil Nazirliyinin "Hesablama texnikası kabinetləri üçün texniki vasitələr, tədris-əyani vəsaitlər və mebel siyahısının verilməsi haqqında" 30.08.85-ci il tarixli 161 sayılı əmri olmuşdur. Həmin əmr Azərbaycan Maarif Nazirliyinin 1985-ci il 14 oktyabr tarixli 272 sayılı əmri ilə rəhbərlik üçün təsdiq edilmişdir.

Bütün tip tədris müəssisələrinin "Hesablama texnikası kabinetini" üçün nəzərdə tutulan texniki vasitələr, tədris-əyani vəsaitlər və mebel siyahısı "İnformatika və hesablama texnikasının əsasları" kursunun tədris proqramına uyğun olaraq tərtib edilmişdir.

Siyahiya a)Təhsil Nazirliyinin sıfarişi ilə müəssisələr tərəfindən kütləvi surətdə istehsal edilən; b)xalq təsərrüfatının ehtiyaclarını tə"min etmək məqsədilə sənaye müəssisələrində istifadə edilmək üçün faydalı və zəruri olan; v) hazırlanması, kütləvi istehsalın təşkili və tədris müəssisələrinin tə"min olunması nəzərdə tutulan tədris vasitələri və vəsaitləri haqqında mə'lumatlar daxil edilmişdir.

Yeni tədris vasitələrinin hazırlanması və istehsala buraxılması yaxın gələcəkdə həyata keçiriləcəkdir.

Tədris-hesablama texnikası tədris müəssisələrinə texniki vasitələr və hesablama texnikası kabinetlərinin (HTK) avadanlığı komplekti şəklində çatdırılacaq.

Kabinetləri təchiz etmək üçün zəruri olan şagird EHM-lərinin miqdarı siniflərin iki yarımqrupa bölündüyü nəzərə alınmaqla iki şagirdə bir maşın düşmək şərtilə müəyyən edilir (şəhər məktəblərində 25 və daha çox, kənd məktəblərində isə 20 və daha çox şagird olmaqla).

Kabinetdə şagid yerlərinin sayından asılı olmayaraq HTK-nin tərkibinə müəllim üçün ayrıca bir maşın daxil edilir.

HTK-nin tərkibinə maqnit və kağız daşıyıcılarında sənədlər də daxildir. Elastik maqnit disklərindən ibarət olan maqnit daşıyıcıları komplekti program tə"minatını yazmaq üçün nəzərdə tutulmuşdur. Yeni program vasitəsi (2-dən 3-ə qədər elastik maqnit disklərimin daşıyıcıları) onları hazırlayan müəssisə tərəfindən verilir. Qalan elastik maqnik disklərinin daşıyıcıları, tətbiqi proqramların, o cümlədən mərkəzləşdirilmiş şəkildə çoxaldılan tətbiqi proqramların, habelə tədris müəssisələrində hazırlanmış proqramların yazılıması üçün nəzərdə tutulmuşdur.

Baza program tə"minatının tərkibinə daxildir:

- lokal şəbəkənin əməliyyat sistemi;
- program işlənməsinin əməliyyat sistemi;
- test sistemi.

Kağız daşıyıcılarında sənədlər komplekti, baza program tə"minatının istismarı üzrə tə"limatdan ibarətdir.

Siyahiya daxil edilmiş tədris-əyani vasitələri - "Çap vasitələri", "Diapozitivlər", "Transporantlar", "Diafilm-lər", "Kinofilmlər" bölmələrində verilir.

Hesabiama texnikası kabinetləri üçün "Tə"limin texniki vasitələri" bölməsində göstərilmiş proyeksiya apa-

ratları tə"limin texniki vasitələrinin ümumməktəb komplektində götürülərək istifadə edilir.

Təşkilati texnika bölməsində maqnit daşıyıcılarını saxlamaq, tədris cədvəllərini asmaq, qrafoproyektorun pylonkasında və sinif yazı taxtasında qrafik işləri yerinə yetirmək üçün istifadə olunan vasitələr nəzərdə tutulur.

Mebel bölməsində hesablama texnikası kabinetləri üçün stullarla birlikdə ixtisaslaşdırılmış şagird stolları, çap qurğusu və qrafoproyektor üçün dayaqlarla birlilikdə müəllimin ixtisaslaşdırılmış stolu, sinif yazı taxtası, tədris vasitələri üçün şkaflar komplekti nəzərdə tutulur.

Siyahıda tədris-əyani vasitələrinə və tədris avadanlığına aid edilən sənaye və kənd təsərrüfatı məhsullarına məxsus kodlar (işarələr) göstərilmişdir.

Hesablama texnikası kabineti təşkil edilərkən həmin siyahı əsas götürülməlidir.

| Kodlar | Adlar  | Miqdar  |
|--------|--|---|
| 401000 | <p><b>Hesablama texnikasının vasitələri</b></p> <p>hesablama texnikası kabinetlərinin texniki vasitələri və avadanlıqları komplekti:</p> <p>Şagirdlərin iş yerlərinin avadanlığı:</p> <p>Şagird mikro EHM-ləri;</p> <p>-blok sistemi;</p> <p>-klaviatura;</p> <p>-informasiyaları eks etdirən qurğu.</p> <p>Müəllimlərin iş yerlərinin avadanlığı</p> <p>Müəllim mikro EHM-ləri:</p> <p>-xarici qurguları və şagirdlərin</p> | <p>1 kompl.<br/>9,12 maşın</p> <p>1 maşın</p> |

|              |  |   |
|--------------|--|---|
|              | <p>iş yerlerini birləşdirmək üçün<br/>interfeyslərlə birlikdə blok sistemi;<br/>-xarici yaddaş qurğusu;<br/>-informasiyaları eks etdirən qurğu.<br/>Qrafiki və simvolik informa-<br/>siyaları çap etmək üçün<br/>qurğular (printer)<br/>Nümayiş rəngli videomanitoru<br/>(ekranı dioqanal boyunca<br/>61 sm-dan az olmamaqla).<br/>Kablınetin kabellərinin və lokal<br/>şəbəkənin adapterlərinin naboru<br/>ZIP komplektləri<br/>Baza program tə"minatı:<br/>-lokal şəbəkənin əməliyyat sistemi;<br/>-program işlənməsinin alətlər sistemi;<br/>-test sistemi.<br/>Maqnit sistemləri</p> | 1 ədəd<br>1 ədəd<br>1 dəst<br>1 dəst<br>1 dəst<br>20 ədəd |
| 96 6211 9700 | <b>Cihazlar</b><br><br>Hesablama texnikası kabinetinin<br>ZNHETİ (elektrik avadanlığının<br>komplekti)   | 1 kompl.  |
|              | <b>Tə"limin texniki<br/>vasitələri</b>   |   |
| 44 4370 0000 | Kinoproyektorlar 16 mm   | 1 ədəd  |
| 44 4352 0000 | Dioproyektorlar  | 1 ədəd  |
| 44 4351 4000 | Qrafoproyektorlar  | 1 ədəd  |
| 96 6211 4510 | Ekranlar   | 1 ədəd  |
| 96 6211 4510 | Pərdələri açıb-bağlamaq<br>üçün qurğu  | 1 kompl.  |

## Cap vasitələri

|              |  |  |
|--------------|--|--|
|              | <b>Nümayiş üçün:</b><br>Dövlət standartları baxımından hesablama texnikası inkişafının perspektivləri<br>EHM-nın quruluşu və işlənmə prinsipləri<br>Alqoritmlər və alqoritmik dil, kəmiyyətlərlə işin alqoritmləri<br>Məsələ həlli üçün alqoritmlərin qurulması<br>Programlaşdırma dilləri<br>EHM-lə iş zamanı təhlükəsizlik tələbləri<br>Tədris hesablama texnikası komplektinin baza program təminatının tərkibi və vəzifəsi | 1 kompl.<br>1 kompl.<br>1 kompl.<br>1 kompl.<br>1 kompl.<br>1 kompl. |
| 96 6133 9101 | <b>Paylama materialları:</b><br>Şagirdlər üçün fərdi tapşırıqları olan kartoçkalar   | 20 kompl.  |
| 96 6142 5501 | <b>Diapozyitlər:</b><br>Tədris mikro EHM-ləri, onun əsas hissələrinin quruluşu   | 1 seriya   |
| 96 6142 5502 | İnformasiyanın giriş və çıxış qurgusu  | 1 seriya   |
| 96 6142 5503 | Mikro EHM-nın element bazası   | 1 seriya   |
|              | <b>Trasporantlar:</b><br>EHM-nın quruluşu və iş prinsipi<br>EHM-ə inforasiyanın verilməsi<br>Sadə əmrin verilməsi<br>Budaqlanan əmrin verilməsi  | 1 kompl.<br>1 kompl.<br>1 kompl.<br>1 kompl.                         |

|                           |   |           |
|---------------------------|---|-----------|
| 96 6142 3905              | Təkrar əmrin verilməsi  | 1 kompl.  |
| 96 6142 3906              | Programlaşdırma dillərinin əsas elementləri: Beyzik, Rapira, Paskal | 1 kompl.  |
| 96 6142 3907              | EHM-də programın yerinə yetirilməsi sxemi                           | 1 kompl.  |
| 96 6142 3908              | Qrafik informasiya ilə EHM-də iş                                    | 1 kompl.  |
| 96 6142 3909              | Mikroprocessor sisteminin ümumi sxemi                               | 1 kompl.  |
| <b>Diafilmlər:</b>        |   |           |
| 96 6142 1001              | Müasir cəmiyyətdə EHM-nin rolü                                      | 1 ədəd    |
| 96 6142 1002              | EHM-nın arxitekturası və funksiyaları haqqında əsas mə'lumatlar     | 1 ədəd    |
| <b>Kinofilmlər</b>        |   |           |
| <b>İnformatika nədir?</b> |   |           |
| 96 6143 2001              | Elektron hesablama texnikasının meydana gəlməsi və inkişafı         |           |
| 96 6143 2002              | EHT və mikroprosessorların xalq təsərrüfatında tətbiqi              |           |
| <b>Təşkilati texnika</b>  |   |           |
| 25 44 52                  | Silgi   | 1 ədəd    |
| 96 6311 3601              | Cədvəllər üçün tutacaqlar   | 4 ədəd    |
| 22 900                    | Təbaşir saxlamaq üçün tutacaqlar                                    | 1 ədəd    |
| 22 9000                   | Maqnit daşıyıcıları üçün qutular                                    | 2 ədəd    |
| 43 2124 0011              | Otaq termometri   | 1 ədəd    |
| 92 6140                   | Plyonkada işləmək üçün qara və rəngli flomasterlər                  | 5 ədəd    |
| <b>Mebel</b>              |   |           |
| 56 2200                   | HT kabinetləri üçün ixtisaslaş-                                     | 9,12 ədəd |
| 96 6320 1000              |   |           |

|              |   |                            |
|--------------|---|----------------------------|
|              | dirilmiş ikiyerli şagirdkomplektləri<br>(stol və 2 stul)  | 1 kompl.                   |
| 56 2200      | Qrafoproyektorlar və printer<br>üçün dayaqlarlabirlikdə müəllim-<br>dən ötrü  | 1 ədəd                     |
| 56 2200      | İxtisaslaşdırılmış stollar  | 1 ədəd                     |
| 56 2200      | DR QOST 20064-74 tipli cədvəl<br>üçün yesikləri olan hərəkət edən<br>sinif taxtası  |                            |
| 96 6312 1103 | Müəllim üçün stullar<br>Tədris vəsaitləri üçün skaflar,<br>o cümlədən<br>- aşağı seksiya;<br>- yuxarı seksiya<br>Tədris materiallarının və şagird<br>işlərinin ekspozisiyası üçün<br>stendlər | 2 ədəd<br>2 ədəd<br>8 ədəd |

**İki şagirdə bir EHM olmaqla:**

- 1) Lokal şəbəkənin kabelləri və adaptorları dəsti şagirdlərin iş yerlərinin miqdarına görə komplektləşdirilir.
- 2) O cümlədən baza program tə"minatı ilə 2-3 daşıyıcı.
- 3) Ümumməktəb texniki vasitələrindən götürülür.
- 4) Qruplarda olan şagirdlərin sayma görə əldə edilir.
- 5) Məktəblər tərəfindən alınmır.
- 6) Metodik film.
- 7) Şagird kompüterləri qruplarda olan şagirdlərin miqdarına görə alınır.

Tə"lim-tərbiyə prosesinin hər bir mərhəlesi qarşısında qoyulmuş vəzifədən asılı olaraq "Hesablama texniki kabineti"nin avadanlığı müəllim üçün aşağıdakı imkanları yaratmalıdır:

1. Dərs zamanı lazımlı olan vaxtda paylama materiallarından (hazır programlardan) istifadə etmək.

2.Şagirdlərin fərdi xüsusiyyətlərini və hazırlığını nəzərə almaqla onların işini diferensiallaşdırmaq.

3.Müstəqil və praktik işlərin daha səmərəli keçilməsinə tə"min etmək

4.Dərsin lazımlığından məktəblilərə zəruri mə'lumatları vermək (qabaqcadan maşının yaddaşına verib, istənilən vaxt onu ekranda canlandırmaq və s.).

5.Fənnin mühüm anlayış, təklif, qayda və qanuna uyğunluqlarının öyrənilməsi üzrə hər bir şagird üçün lazımı şərait yaratmaq.

6.Şagirdlərin bilik və bacarıqlarına nəzarəti operativ həyata keçirmək.

7.O cümlədən, praktiki və müstəqil işlər zamanı hesablamaların düzgünlüğünü cəld yoxlamaq.

8.Şagirdlərin cədvəli, qrafiklər, sxemlər və s. üzrə işlərini fərdiləşdirmək.

Dərs zamanı fərdi istifadə etmək üçün şagirdlərdə dərsliklər, didaktik materiallar, millimetrlı kağız, cədvəllər, sxemlər, qrafiklər, əyani vəsaitlər olmalıdır.

Kabinetdə sanitər-gigiyenik tələblər (işıqlanma, təmiz havanın olması, temperatur rejimi və s.) ödənməli, avadanlıq tə"lim əməyi üçün əlverişli psixoloji şərait yaratmalıdır.

Təcrübə göstərir ki, müəllimin dərs dediyi kabinetdə dərslərə hazırlanması çox faydalıdır. Çünkü hər bir dərsə **həzırlıq** müvafiq cədvəl, model, blok-sxem, program, həmçinin kodopozitiv, diafilm, diapozitiv, tapşırıqlar və paylama materialı və s. tələb edir.

Bir çox hallarda isə kompüterlə yanaşı tə"limin texniki vasitələrindən kompleksli istifadə etmək daha səmərəli olur.

Hər bir müəllim yadda saxlamalıdır ki, istər müəllim əməyinin və istərsə də şagird əməyinin təşkilində fənn kabinetlərindən istifadə dərslərin keyfiyyətinin yüksəldilməsində mühüm amildir.

## **İnformatikadan sınıfdañxaric və məktəbdən kənar tədbirlərin, o cümlədən olimpiadaların təşkili və aparılması haqqında**

Təcrübə göstərir ki, şagirdlərin informatika üzrə təfəkkürünün, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmaması, inkişaf etdirilməsi sahəsində işləri tekçə dərslərlə mehdudlaşdırmaq olmaz. Çünkü hər bir sinifdə "Informatika və HT-nin əsasları" kursunu daha dərindən öyrənməyə maraq və həvəs göstərən hazırlıqlı şagirdlər tapmaq mümkündür. Onlar dərslərlə kifayətlənmir, sınıfdañxaric və məktəbdən kənar müxtəlif iş formalarında informatikanın dərinliklərinə nüfuz etməyə meyl göstərirlər.

Informatikadan maraq üzrə kurslar, informatika dərnəyi, informatika üzrə hazırlıqlar klubu, məktəbdə informatika həftəsi və aylığı, yay kompüter məktəbi, informatika təmayüllü sınıf və məktəblər bələlərindəndir. Həmin sınıfdañxaric və məktəbdən kənar iş formaları respublikada geniş yayılmasa da, 50 rayonda hazırda fəaliyyətdə olan 112 maraq kursunda, 78 dərnəkdə, 65 informatika təmayüllü sınıfda 3 mindən artıq şagird informatikanın program tələblərindən geniş və dərin əyrənir.

Yedinci ildir ki, məktəblilərin informatikadan respublika olimpiadaları keçirilir. Bu olimpiadalarda həmin illər ərzində 300-ə yaxın məktəbli iştirak etmiş, onlardan 7 nəfəri birlinci, 16 nəfəri ikinci, 32 nəfəri üçüncü yer tutmuş, 81 nəfəri həvəsləndirici mükafat almışdır. Ayrı-ayrı xarici dövlətlərin keçirdikləri olimpiadalarda da fəal iştirak edən, yüksək göstəricilərə

mallk olan şagirdlərin miqdarı ildən-ilə yüksəlir. Respublikamız müstəqillik yoluna qədəm qoyduqdan, dün-ya dövlətləri ilə əlaqələr möhkəmləndirildikdən sonra beş ildir ki, şagirdlərimiz informatika üzrə beynəlxalq olimpiadalarda sərbəst, komanda şəklində iştirak etmiş, dörd nəfəri mükafatlandırılmış, 1997-ci ildə bir nəfəri gümüş medala layiq görülmüşdür. Xüsusən yəni tipli litsey və gimnaziyalarda, riyaziyyat və informatika təmayüllü məktəblərin şagirdləri daha yüksək nəticələrə nail olmuşlar. Lakin kütləvi məktəblərdə hələ "İnformatika və HT-nin əsasları" fənninin tədrisi aşağı səviyyədədir. Müəllimlər diferensiasiyali fəaliyyətə az diqqət yetirir, fərdi işə laqeyd yanaşır, sınıf-dənxaric və məktəbdən kənar tədbirlərə az yer verirlər. Maliyyə çətinlikləri ilə əlaqədar müəllimlərə metodik xidmət işi xeyli zəifləmiş, lazımi elmi-metodik ədəbiyyatın hazırlanması və müəllimlərə çatdırılması işi zəif təşkil olunmuşdur. Hətta müəllimlərə elmi-metodik kömək üçün əvvəller nəşr olunan "Fizika-riyaziyyat informatika tədrisi" jurnalının çapı dayandırılmışdır. Bunu nəzərə alaraq, müəllimlərə kömək məqsədilə olimpiada məsələlərinin nümunələrini verməyi zəruri hesab edirik.

#### Məsələ nümunələri:

1. N tam ədədi verilmişdir ( $1 <= 1000000$ ). Rəqəmlərinin hasili N ədədinə bərabər olan ən kiçik natural ədədi tapın. Əgər belə bir ədəd yoxsa, O daxil edin. Məsələn, N=10 üçün program 25 ədədini, N=13 üçün isə O ədədini çap edir. Düzgün həll üçün: 15 bal.

2. Hər hansı bir bank hesabında olan bir milyon manat pulu hər həftə K manat artırır. Bankda toplanmış pulun cəmi verilmiş m ədədinin kiçik olmadığı də tarixini müəyyən edən program tərtib edin. Qoyulan ilk pulun tarixi d1 miqdarı isə n manatdır. Hesabin açıldığı gün cəm artmir. Rəqəmlərinin cəmi 4-ə qalıqsız bölü-

nən ədəd günlərinin sayı ən yüksək olan il hesab olunur.

Texniki tələblər: başlangıç və son tarixlər DD.MM.QQ şəklində verilir. Məsələn, 28.05.98.

Düzgün həll üçün: 20 bal.

3.Ölçüləri  $2 \times N$  olan düzbucaqlı sahənin aşağı sətrində təsadüfi qayda ilə oyunçuya görünməyən müəy-yən qədər mina basdırılmışdır, yuxarıdakı sətrin hər bir damasında isə aşağıdakı sətrin uyğun qonşu damasındaki minaların miqdarına bərabər olan 0-dan 3-dək ədədlər yazılmışdır. Oyunçuya minaların necə yerləşdiyini tapmaqda kömək edin.

Texniki tələblər:

1.Klaviaturlaya daxil edilən verilənlər: əvvəlcə N ədədi, sonra 0-dan 3-dək N sayda ədəd.

2.Cavabı 0 və 1 ədədlərindən ibarət sətirlər şəklində göstərin (0 - mina yoxdur, 1 - vardır).

Düzgün həll üçün: 35 bal.

4.Çıxış (başlangıç) verilənlər: dairəvi mö"tərizədən və sual işarələrindən ibarət sətir. Giriş sətrində sual işarələrini dairəvi mö"tərizələrlə əvəz etmək yaxud həllin olmadığını bildirməklə bərpa edilən bütün düzgün mö"tərizəli ifadələri çap edən program tərtib edin.

Misal 1.

Başlangıç sətir: ((??))

Programın cavabı

((0))  
(0 0)

Misal 2.

Başlangıç sətir: )?

Programın cavabı: həlli yoxdur.

Düzgün həll üçün: 45 bal.

5. a1, a2, a3... rəqəmlər ardıcılığında dördüncüdən başlayaraq hər bir həd əvvəlkü üçünün cəminin sonuncu rəqəminə bərabərdir. a1, a2, a3 və N verilənlərinə

görə an-i tə"yin edən ( $N \leq 1000000000$ ) program yazın. Əməliyyatların miqdarının N ilə mütənasib sayda alqoritm yolverilməzdır.

6. Üzləri 1-dən 6-ya qədər ədədlərlə nömrələnmiş kubcuqların bir neçə açılışı mə'lumdur. (Oyun zərinə oxşar) onlardan hənsilərinin eyni bir kubcuğa uyğun gəldiyini müəyyən edin.

Programın başlangıç verilənləri: açılışların sayı N (N) və bu açılışlar. Kubcuğun açılışı onun üzərindən sol, sağ, yuxarı, qabaq, aşağı və arxa üzərə ardıcılılığı ilə sadalamaqla verilir. Çıxışda müxtəlif kubcuqların miqdari və açılışına uyğun nömrə olmalıdır.

Məsələn:

3

126453

436251

413625

Programın çıxışı:

Kubcuqların sayı: 2.

Kubcuğun açılışları: 1:12.

Kubcuqların açılışı: 2:3.

Düzgün həll üçün: 40 bal.

7. Fibanaççı ədədlər belə qurulur: birincisi və ikinci si 1-ə, hər sonrakı iki əvvəlkinin cəminə bərabərdir. Onları bir-birinin ardınca yazaq, aşağıdakı rəqəmlər ardıcılılığı alınar: 1123581321...

Tələb olunur: qurulmuş ardıcılıqda N-ci rəqəmi tapın.

Giriş verilənləri:  $N < 10000$  natural ədədi klaviatura-ya daxil edilir.

**Çıxış verilənləri:** tapılan rəqəmi monitorun ekranına çıxarin.

8.Bələdiyyə idarəsi yaşayış məntəqəsinin ətrafında dairəvi yol çəkir. Ən kiçik dairəvi yolun mərkəzini və radiusunu tapın.

**Giriş verilənləri:** evləri və digər şəhər tikintilərini müstəvi üzərində nöqtələr hesab edin. JNPUT.TXT faylında sətirlər üzrə hər bir tikintinin koordinatları saxlanılır.

**Çıxış verilənləri:** tapılmış mərkəz və radiusu ekranaya çıxarin.

9.Şahmat lövhəsində iki ağ ladya (L) və qara şah (KP) vardır.

Vəziyyəti təhlil edən və ağlarla oynayaraq qara şahı mat qoyan vəziyyətin programını yazmaq tələb edilir.

**Giriş verilənləri** şahmat notaiyasında klaviaturaya daxil edilir. Məsələn: La7 Lv5 Krh8.

**Çıxış verilənləri** sətirlər üzrə şahmat notaiyasında monitorun ekranına çıxarılır. Məsələn, yuxarıda göstərilən düzülüş üçün figur Lv5 - v8 damasında mat olur.

10.Uzunluğu a və eni v olan bilyard meydamının koordinat başlangıcı ilə üst-üstə düşən və sol aşağı kündə yerləşən yeganə oyuğu vardır. Bilyard kürəsi sahənin daxilində koordinatları ( $x, u$ ) olan nöqtədə yerləşir. Şara edilən zərbədən sonra o, düzxətli hərəkət edir. Divarlara toqquşmada zərbə mütləq kövrəkdir(düşmə bucağı qayıtmə bucağına bərabərdir).

Kürəni bilyard sahəsi sərhədinin hansı nöqtəsinə istiqamətləndirmək lazımdır ki, N əksetmədən sonra o, oyuga düşsün?

---

1 Qeyd: Testlərin miqdarı 4-ə bərabərdir.

2 Qeyd: Testlərin miqdarı 4-ə bərabərdir.

Giriş verilənləri. Klaviaturadan daxiletmə aşağıdakı sıradə yerinə yetirilir:

a v

x u

N

Çıxış verilənləri. Tapılmış nöqtənin koordinatlarını monitorun ekranına çıxarmalı.

---

1 Qeyd: Testlərin sayı 4-ə bərabərdir.

## Kompüter tə"liminin bə"zi problemləri. Həlli gözlənilən məsələlər

Kompüterləşdirmə prosesində mühüm rol fərdi EHM-lərə (FEHM) məxsusdur. Onun ümumi əhəmiyyəti çoxlu sayıda registri, çoxsəviyyəli kəsilmə sistemləri, verilən suallara azvaxtlı reaksiyaları, yaddaşla birbaşa əlaqə yaratmaq üçün kanalı, bir və ya bir neçə giriş-çıxış şəklində periferiyalı interfeysi vardır. Bütün bunlar televiziya aparatı qiyamətinə başa gəlir və təxminən həmin ölçülərə malikdir. Fərdi kompüterlə işləməyə tez və asanlıqla alışa bilmək, onunla dialoqun sadə olması tə"lim prosesində onu əvəzedilməz etmişdir. Burada psixoloji maneə də aradan qaldırılmışdır. Axı FEHM - fərdin istifadəsinə verilmiş program və texniki vasitələr kompleksidir. Onun digər üstünlükləri də vardır. Mikro EHM-nin əsasında yaradılmış öyrədici sistem makro EHM-ə nisbətən daha böyük çevikliyə malikdir.

Sistemin işlənməsi vaxtı və ondan istifadə prosesində modifikasiyası dedikcə kiçikdir. FEHM-nin e"tibarlığı yuxarıdır, çünki onun birləşdirici elementlərinin sayı xeyli ixtisas olunmuşdur.

FEHM-dan istifadə məqsədyönlü şəkildə nəinki şəxsiyyətin formallaşmasına, həm də şəxsiyyətin inkişafına, intellektual insanın mə"nəvi potensialının yüksəlməsinə yönəldilə bilər. Kompüter istənilən intellektual fəaliyyəti müdafiə etmək, yaradıcı fəaliyyəti təşkil etmək vasitəsi kimi, programlaşdırmanın tənzimləmək və yaxşılaşdırmaq məqsədilə nəticələri proqnozlaşdırmaq üçün istifadə edilə bilər. FEHM hesablama texnikasının imkanlarını fərdiləşdirdiyi üçün mürəkkəb əqli iş

və yaradıcı fəallığı özündə birləşdirən ayrı-ayrı adamların potensiallığını artırır, mə "nəvi keyfiyyətlərini və şəxsiyyəti xarakterizə edən cəhətləri zənginləşdirir.

Müasir anlamda kompüter istənilən mə "lumati, həm də sözlərlə verilmiş mə "lumati işləmək üçün universal texniki vasitədir. Bu isə hesablayıcı demək deyil, intellektin gücləndiricisidir. Məhz gücləndiricidir, ləngidici deyil.

Ona görə də tə "limin kompüterləşdirilməsi təsadüfi və müvəqqəti hadisə olmayıb, cəmiyyətin yetişən, gənc nəslin qarışında qoyduğu tələblərə müvafiq olaraq, təhsil sisteminin yenidən qurulmasının obyektiv nəticəsidir.

Kompüter öyrədici sistemlərinin tədqiqinə tə "lim prosesində EHM-ların tətbiqinin xüsusiyyətlərinin öyrənilməsindən başlamaq məqsədəmüvafiqdir. Bu zaman aşağıdakıları nəzərə almaq zəruridir. Pedaqoji sistem çoxkomponentli, çoxəlaqəli, çoxsəviyyəli quruluşa malikdir, başqa sözlə, mürəkkəb sistemin bütün atributlarını özündə saxlayır. Onun fəaliyyətinin predmeti obyektiv olmaqla çox hissəsi vasitəli proseslərdir. Bu faktorların EHM-nin çox və müxtəlif imkanları ilə birləşməsi tə "lim prosesində kompüterin çoxlu sayda müxtəlif funksiyalı məsələləri müvəffəqiyyətlə həll etməyin mümkün olması nəticəsini çıxarmaga əsas verir. Artıq bu gün EHM haqqında biliklər eyni zamanda həm ümumi təhsilin zəruri elementi, həm də tə "limi idarə edən bir qurğu, yaradıcı fəaliyyətin bir aləti, məşqçi və nəzarətçi kimi, şagird fəaliyyətinin bütün praktik növlərində bu fəaliyyəti idarəetmə vasitəsi, tə "limdə birinci dərəcəli informasiyaları işləyib, onları tə "lim prosesinin mühüm göstəricilərinə çevirən vasitə kimi çıxış edir. Yaxın gələcəkdə kompüterin çoxlu sayda mə "lum olmayan tə "lim funksiyaları aşkarlanacaqdır. Kompüter öyrədici sistemi yaradılarkən onun bütün imkanlarını proqnozlaşdırmaq kifayət deyil, həm

də Mendeleyev elementləri dövrü sistemində gələcəkdə kəşf ediləcək kimyəvi elementlərin yerini boş qoymuş kimi kompüter öyrədici sistemində də mə'lum olmayan, lakin perspektivi olan keyfiyyəti vardır və onların inkişafı üçün şərait yaratmaq lazımdır.

Pedaqoji sistem özüformalaşdırın obyektdir. Bir çox alımlar o fikirdədirler ki, pedaqoji nəticənin kəmiyyətcə qiymətləndirilməsi tə"lim prosesinə mücərrəd - formal yanaşmaya gətirib çıxarır. Onlar belə hesab edirlər ki, məsələn, pedaqoji prosesə kəmiyyət ölçülərinin tətbiqi şagird şəxsiyyətinə hər cür müraciəti aradan qaldırır və onu sistemin funksional - şəxsiyyətsiz elementi kimi nəzərdən keçirməyi məcbur edir. Lakin bu metodların tətbiq olunduğu pedaqoji proseslərin xüsusiyyətlərinə uyğundur. Elm o zaman özünün ən yüksək zirvəsinə çatır ki, o, riyaziyyatdan istifadə edir. Pedaqogika elmi də müstəsnalıq təşkil etmir. Pedaqoji sistemin səmərəli olması üçün onun tərkibində çoxlu miqdarda formalaşdırıcı komponentlər - kəmiyyət xarakteristikaları olmalıdır. Bu halda istənilən formalaşdırma pedaqoji - psixoloji, məqsəd və vəzifələrə adekvat olmalıdır.

Pedaqoji proseslərin həyata keçirilməsi ilə EHM-nin tə"lim prosesində tətbiqi arasında necə əlaqə vardır? Burada əsasən iki cəhət ayırd edilməlidir:

1.Obyekt nə qədər çox formalaşdırırsa, EHM və bütün tətbiqi program aparatından istifadənin effektivliyi bir o qədər çoxdur. Bu təklif kifayət qədər aşkarıdır. İkinci daha konstruktivdir.

2. Kompüterin tə"limdə tətbiqi prosesin özünü və nəticəsini hərtərəfli, dəqiq və əhatəli, bir sözlə, daha obyektiv qeydə almağa imkan verir. Bu isə böyük pedaqoji effektivliyi olan formalaşdırmanın müşkül edir. Sonra biz tədris prosesinin formalaşdırılmasının bə"zi imkanlarını daha ətraflı nəzərdən keçirəcəyik. Bunla-

rın içərisində psixoloji testləşdirmə, mənimsənilən məzmunun strukturu, öyrənmə və öyrətmə prosesinin modelləri, alqoritmlər, məntiqi-struktur sxemlər əsas yer tutur. Bunlar digər xüsusiyyətlə də möhkəm əlaqədardır. Belə ki, idrak fəaliyyətinin idarə olunması bili-vasitə şagirdlərin daxili fəaliyyəti ilə həyata keçirilir və ona görə də yüksək dərəcəli qeyri-müəyyənliliklə xarakterizə olunur. Qeyd etmək lazımdır ki, kompüterləşdirmədən əvvəlki pedaqogikada bu vəziyyət bir çox problemlərin yaranmasına səbəb olmuşdur. Lakin şagirdlərin intuisiyası müəyyən dərəcə onları aradan qaldırmaga imkan verirdi. Kompüterin isə heç bir intuisiyası yoxdur və heç vaxt olmayıacaqdır. Buradan belə nəticə çıxır ki, tədris prosesinin idarə edilməsində EHM-nin avtonomiyası (müəllimdən asılı olmaması) mütləq gözlənləməz nəticələrə gətirir və ona görə də ortaya çıxarıla bilməz? Bu sualın cavabı bütöv kompleks problemlərlə six surətdə əlaqədardır. Onların içərisində: pedaqogikada elə parametrlər (aydındır ki, EHM-nin köməyi ilə tə"yin olunan) varmı ki, qəbul edilən qərarlarla onların nəticələri arasında əks əlaqə yaradılması sahəsində müəllimin subyektiv intuitiv fəaliyyətinin obyektiv analogu ola bilsin? Avtomatlaşdırılmış tə"lim parçası nə deməkdir? Nəticələri kifayət qədər böyük ehtimalla təxminini müəyyənləşdirilən yuxarıda göstərillən parametrlər əsasında (əhəmiyyəti, məzmunu, xüsusiyyətləri) həyata keçirilən tə"limdir. Bu parça şagirdlərin fərdi xüsusiyyətlərindən, tədris materialının məzmunundan və digər göstəricilərdən necə asılıdır? Bu problemlərin bir hissəsi tə"limdə EHM-dən istifadə nəticəsində meydana çıxmış və ona görə hələ bu günə kimi özünün tam və hərtərəfli həllini tapmamışdır. Bəli, pedaqogikada bə"zi belə obyektiv göstəricilər var: məsələn, tədris tapşırığının alqoritmi ilə onun mənimsənilməsi psixologiyasının korrelyasiya-

sının dəyişməsi arasında. Lakin belə göstəricilər hələlik yalnız nəzəri şəkildə mövcuddur. Səbəbi odur ki, onlar çox ciddi olaraq fərdiləşdirilmişdir, onların tə"yin edilməsi, hətta çox sadə hallarda verilənlərin işlənilməsi və saxlanılmasının mürəkkəb metodlarını tətbiq etməyi tələb edir. Bu səbəblərin hər ikisi belə göstəricilərin pedaqoji təcrübədə istifadə olunmasını çətinləşdirir, çünki hələ informasiyaların işlənilməsi texnikası dəqiq öyrənilməmişdir. Kompüter belə imkanlara malikdir.

Bir neçə digər xüsusiyyətləri "İnsan - EHM" münasibətmə məxsus ümumi qrupa - psixoloji-didaktik qrupa daxil etmək olar. Qeyd etmək lazımdır ki, bu problemlər alimlərin Q.Qerçey, İ.V.Yermakova, V.A.Zveginsev, K.A.Zuev, L.N.Landa, V.Y.Lyaudis, A.N.Montoyev, S.S.Lavrov, B.Ts.Lalov, E.İ.Mışbis, L.N.Prokolenko, N.F.Talızina, O.K.Tixomirov, K.M.Şolamiy və başqalarının tədqiqat obyekti olmuşdur. Kompüter onunla əlaqəyə girmiş fərdi prosesin fəal iştirakçısına çevirir. EHM şagirdi özünə cəlb edir, bu yaxınlara qədər əlçatmaz hesab edilən mürəkkəb quruluşlara əmr verməyi öyrənmək arzu və istək yaradır. Şagirdlər bu mürəkkəb quruluşları öyrənməyə, müstəqil program tərtib etməyə can atırlar. Kompüterlə iş idrak tələbatının tə"min olunması bir şəxsiyyət kimi özünütəsdiq üçün şəraitin yaradılması, məktəblinin yaradıcı fəaliyyətinin və insanın texnika üzərində qələbə hissini gücləndirir. E.İ.Maşibits göstərir ki, EHM tə"limə marağı artırır: rəng, multiplikasiya, musiqi, səsli nitq - bütün bunlar mə"lumatlar vermək imkanını genişləndirir. Kompüterdə ünsiyyətin ferdə məxsus xüsusiyyətlərinin nəzərə alınması imkanları yaranır ki, bu da aşağı temp-lə işləyən şagirdlərin fəaliyyəti üçün əlverişli şərait yaradır, onları tə"lim fəaliyyətinə daha fəal qoşmağı, diqqəti öyrənilən tədris materialının daha vacib yerlə-

rinə yönəltməyə, tələsikliyə yol verməməyə (kompüterin hövsəlesi çoxdur; o heç bir zaman səsini qaldırmır), tətbiq edilən tə"lim məsələlərini müxtəlifləşdirməyə, əvvəller çətin mənimşənilən materialı asanlıqla mənimşəməyə kömək edir. Göstərilən xüsusiyyətləri başqa müəlliflər tamamlayırlar: EHM təhsilin məzmununun sadəcə olaraq təqdim edilməsi formalarından biri olmayıb, həm də bu məzmunu öyrənərkən idrak fəaliyyətinin istiqamətimi göstərən vasitədir. O, qavramını təşkil edir, istiqamətləndirir, mə"lumatın biliyə çevrilməsi formalarını modullaşdırır, kompüter öyrənmə prosesini fəallaşdırır və obyektivləşdirir, təkmilləşmək və tə"lim sistemini və tədris prosesini təkmilləşdirməyə qadirdir, öyrənilən vacib minimum materialın daha dərindən dərk edilməsi və əsash surətdə mənimşənilməsinə imkanlar açır.

Daha bir xüsusiyyəti də göstərək. Pedaqogikanın çoxəsrlıq inkişaf tarixinə görə, tə"limin vasitələri, formaları, metodları vahid metodik aparat kimi inkişafın nəticəsidir. EHM pedaqogikada yeni texnoloji vasitə olaraq mövcud tə"lim vasitələri ilə mürəkkəb qarşılıqlı əlaqəyə girir. Bu münasibət və əlaqələr özündə təmamilə müxtəlif aspektləri (sosial, iqtisadi, texniki, psixoloji) birləşdiirir.

Mövcud vəziyyətlə əlaqədar bə"zi nümunələr göstərək. Həm ölkəmizin, həm də xarici ölkələrin bir çox alimlərində narahatlıq mövcuddur ki, guya EHM modda olan, bahadır, lakin keyfiyyət e"tibarılə tə"limə heç bir yenilik gətirməyən vasitədir. Digər fikir hesablaması texnikasının tətbiqi ən"ənəvi məktəbin dağılmışına, xüsusi halda sinif-dərs sisteminin məhvini gətirib çıxarırlar, guya EHM-nin telefon şəbəkəsinə və televizor şəbəkəsinə qoşulması müvafiq sistemlər üzrə istənilən mə"lumatı alması mümkün olduğu üçün o, şagirdlərin məktəbdə təhsil almalarını lazımsız edir. Başqa bir, da-

ha da konstruktiv olan nöqteyi-nəzəri qarşıya qoymaq olar. Müvəffəqiyyətə nail olmanın ən mühüm şərti - klassik tədris prosesinə müxtəlif forma və kompleks yanaşmalarla avtomatlaşdırılması vasitələrinin optimallığının tə"min edilməsidir.

Bələ birləşmə özünün ikili təbiəti ilə fərqlənir. Avtomatlaşdırılmış tə"lim bir tərəfdən ən "ənəvi pedaqogikanın təcrübəsini, prinsiplərini, əlaqə və münasibətlərini özündə birləşdirməli, digər tərəfdən, toplanmış bütün klassik təcrübəni indiyə qədər mövcud olan texniki vasitələr, o cümlədən kompüterlə, onların imkanları ilə əlaqələndirmişdir. Ən "ənəvi və kompüterləşdirilmiş komponentlərin düzgün əlaqələndirilməsi təhsilin inkişafının iqtisadi strategiyasını, onun səmərəliliyini müəyyən edəcəkdir. Belə oxşar strateji məsələlərin həllində, fikrimizcə, aşağıdakıları əsas götürməliyik:

- EHM tə"limin yeni texnologiyasının güclü vasitələrindən biridir və az keçməz ki, o, tə"limin yeni forma və metodlarını yaradacaqdır.

- Bu və ya digər dərəcədə kompüter pedaqogikanın bütün maddiləşmiş, materiallaşdırılmış, ideal atributlarını gücləndirir və modernlaşdırır.

- Bilavasitə xarakter daşıyan qırışılıqlı tə"sir nəzərə carpan və ya ilk baxışdan nəzərə çəpmayan bu tə"sirlər pedaqoji sistemə öz tə"sirini göstərəcəkdir. Çünkü bütöv, tam olan pedaqoji sistemin istənilən komponentində baş vermiş dəyişiklik digərlərinə tə"sir etməyə bilməz.

- Kompüterləşdirilmiş tə"limə keçid mürəkkəb sosial proses olub sistemli proqnostik yanaşmaya əsaslanan planauyğun əməliyyatlar və tədbirlər tələb edir.

Ölkəmizdə təhsilin kompüterləşdirilməsi iqtisadi və sosial cəhətdən böyük çətinliklərlə qarşılaşdığı bir dövrə aparılır. Keçmiş Sovetlər İttifaqının dağılması

ilə əlaqədar respublikamızda istehsal olunan "Korvet" markalı kompüterlərin istehsali dayandırılmış, xarici ölkələrdə respublikamıza göndərilən müxtəlif markalı kompüterlərin sayı xeyli azalmışdır. Müstəqil Azərbaycan Respublikasının xarici ölkələrlə, 1998-ci ildə isə Yaponiya ilə bağladığı ikitərəfli müqavilələr tədricən də olsa məktəbiərimizin kompüterləşməsi işini asanlaşdıracaqdır. Bununla belə, bu prosesin sür"ətlə getməsi çox vacibdir, çünkü bir tərəfdən mövcud sosial şərait və həyata keçirilən təhsil islahatı intensiv surətdə yeni tə"lim metodlarına keçilməsini tələb edir, digər tərəfdən isə elmi-nəzəri baza və elmi eksperimentlər keçirmədən tə"lim prosesində kompüterlərdən istifadə gözlənilməz müsbət nəticələrə gətirib çıxarıır.

Kompüter tə"liminin proqnozlaşdırılmasında mühüm cəhət bu sahədə dünya üzrə əldə edilmiş nailiyətlərin və qazanılmış ən"ənələrin nəzərə alınmasıdır. Qeyd etməliyik ki, bütün dünyada pedaqoji program vasitələri səviyyəsinin çox aşağı olması kompüter tə"liminin yolunda əsas bir maneə olması dönyanın bir çox alimləri tərəfindən e"tiraf edillər.

Amerika jurnalı "Pedaqoji texnologiya"da qeyd olunur ki, "Kompüterin təhsil sistemində tətbiqi sınqlar və səhvlər yolu ilə gedir". Jurnalda həm də göstərilir ki, kompüterdən səmərəli istifadə kompüter inqilabının ikinci mərhələsinə uyğun gəlir. Bir sıra inkişaf etmiş ölkələr indi də bunun zərərini çəkirler. Birinci mərhələnin vəzifəsi EHM-nin başqa texniki vasitələrlə birlikdə tətbiqi ilə məhdudlaşdırılmışdır. Hazırda bir-birindən fərqlənən bu yanaşmalar ziddiyyətlidir. Rusiya Federasiyasında və bizim ölkəmizdə təhsilin kompüterləşdirilməsi ləng gedir. Təhsilin kompüterləşdirilməsində ən mühüm maneə ən zəruri tədris və metodik ədəbiyyatın olmamasıdır. Müxtəlif mövzularda və səviyyələrdə ixtisaslaşmış ədəbiyyatın olmaması yüksək

səviyyəli pedaqoji program vasitələrinin hazırlanmasını çətinləşdirir, bu vasitələrin hazırlanması üçün müəllimlərin, psixoloqların, programçuların məqsədyönlü fəaliyyəti çox vacibdir. Bu üçlüğün qarşılıqlı əlaqəsi olmadan kompüterin program tə"minatı çox çətləndir.

İngilis orta məktəblərində tə"limin keyfiyyətcə yeni səviyyəsinə keçilməsi bir çox alımlərin, o cümlədən M.Koxun tədqiqat obyekti olmuşdur. Əgər əvvəller tədqiqat kursun öyrənilməsində kompüterdən istifadə əsas yer tuturdusa, indi tə"limin kompüterləşdirilmiş kursunun işlənilməsi məqsədi ən plana çəkilir.

R.Brister göstərir ki, "bərabərləşdirmə effekti hər bir məktəblinin kompüterlə işləyərkən dərs vaxtından effektiv istifadədə bərabər şansa malik olmasına". Bu məqsədlə EHM hazırlıqlı şagirdlərə çətinliyi artırılmış, yüksək həcmli tapşırıqlar, zəif hazırlıqlara isə qisaldılmış kursa müvafiq zəif tapşırıqlar təqdim edir. Müşahidələrin göstərdiyi kimi, nəticədə nəinki yalmz nisbi göstəricilər, hətta mütləq göstəricilər də bərabərləşir.

Müvəffəqiyyətlə həll olunmayan problem - mütəxəssislərin hazırlanmasıdır. Bu mə"nada Fransada təhsilin kompüterləşdirilməsi öz quruluşu və tə"lim prosesinin təşkili cəhətdən respublikamıza çox yaxındır. Buna aid çoxlu ədəbiyyat var. Ən mühüm cəhət odur ki, Fransada müəllimlər "İnformatika - tə"limin didaktik vasitəsi kimi" ixtisası üzrə hazırlanırlar.

Bütün bunlar göstərir ki, respublikamızın orta ümumtəhsil məktəblərində "İnformatika və hesablama texnikasının əsasları" fənninin tədrisi sahəsində az-çox nailiyyətlərin olmasına baxmayaraq, hələ görülməmiş işlər çoxdur.

## MÜNDƏRİCAT

|  |    |
|--|----|
| Ön söz.....  | 3  |
| Təhsil sisteminin təkmilləşdirilməsi.  |    |
| Kompyuter tə"limi.....   | 4  |
| Məktəbdə kompyuter tə"limi sahəsində<br>maddi-texniki baza və kadrların<br>ixtisasının artırılması vəziyyəti.....                    | 11 |
| Kompyuter öyrənmə obyekti və tə"lim<br>vasitəsi kimi.....  | 18 |
| Öyrədici programların yaradılması<br>və istifadə edilməsi problemləri.....   | 27 |
| Kompyuter tə"liminə modullu yanaşma<br>və "Informatika və HT-min əsasları"<br>kursunda onun imkanlarının hayata<br>keçirilməsi.....  | 30 |
| Kompyuter-şagird dialoqları.....   | 36 |
| Kompyuter və üniumtəhsil fənləri.....  | 43 |
| Məktəbdə "Hesablama texnikası<br>kabineti"nın tərtibi və burada tədris<br>işlərinin təşkili.....                                     | 51 |
| İnformatikadan sinifdən xaric və<br>məktəbdən kənar tədbirlərin,<br>o cümlədən olimpiadaların təşkili<br>və aparılması haqqında..... | 59 |
| Kompyuter tə"liminin bə"zi problemləri.  |    |
| Həlli gözlənilən məsələlər.....  | 65 |

Mönsüm Alışov  
İnformatikavəhesablama texnikasının əsasları  
fənninin tədrisinə dair

Kitab "Nurlan" kiçik müəssisəsinin kompüter mərkəzində  
yiğılb. Ünvan: Bakı, Qaraçuxur qəs. Qumluq küç.69. Müəssisənin direktoru N.B.Məmmədli. Tel.: 25-67-72.

Bədii redaktoru A.Əlakbərov

Texniki redaktoru S.Abbasova

Korrektoru N.B.Məmmədli, G.Almazova

Yiğilmağa verilmiş 07.YII.98. Çapa imzalanmış  
14.YII.98. Kağız formatı 60 x 84 1/16. Ədəbi qarnitur offset çap üsulu. Şərti ç.v. 4,7. Tirajı 1000. Qiyməti müqavilə üzrə.